



Sülhməramlıların Azərbaycanı tərk etməsi Prezident İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsidir

Aprelin 19-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərin müzakirəsi aparılıb.

Müzakirələrdə parlamentin komitə sədri Zahid Oruc, deputatlar Sahib Əliyev, Razi Nurullayev, Nizami Səfərov, Azər Badamov, Ceyhun Məmmədov, Fəzail Ağamalı, Musa Qasımlı, Bəhruz Məhərrəmov, Etibar Əliyev çıxış ediblər. Millət vəkili-ri Fransanın Azərbaycandakı səfirinin məsləhətçiləri üçün geri çağırılması məsələsinə öz münasibətlərini ifadə ediblər. Çıxışlarda ikitərəfli əlaqələrdə Fransanın uzun müddət ərzində destruktiv fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik missiyası ilə məşğul olan bu dövlət 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamənin qəbul edilməsinin öleyhinə səs verib. Həmin sənəddə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi və digər mühüm məsələlər öz əksini tapmışdır.

4

Müzəffər Ali Baş Komandan bir güllə atılmadan, qan tökülmədən Qazaxın 4 kəndini də Ermənistandan aldı

4 qeyri-anklav kəndin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması isə ilk növbədə İlham Əliyevin növbəti qələbəsidir. 44 günlük müharibədə Zəfər, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, rusiyalı sülhməramlıların bölgədən çıxmasından sonra 4 qeyri-anklav kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış toplayan Müzəffər Ali Baş Komandanın xalqa növbəti hədiyyəsi və müjədesidir.

Xatırladaq ki, İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanılırdı, bu istiqamətdə ardıcıl iş aparılırdı. Əldə olunmuş bu razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidli ilə oldu. Bütün bunlar isə regionu yenidən qan çanağına çevirmək istəyən və bunun üçün

Azərbaycana şər ataraq guya ölkəmizin Ermənistanla hücum etməyə hazırlaşdığını bildiren Fransa və digər Qərbi dövlətlərinin təxribatlarını bir daha ifşa etdi. Azərbaycan ABŞ və AI-nin bu məsələlərə müdaxiləsinə imkan vermədi, Ermənistan və Azərbaycan birgə qarşılıqlı anlaşma şəraitində dil tapıb məsələni həll etdilər.

5

Ağ Evin ağ yalanı

Brüssel görüşündə Ermənistanla hərbi yardımla bağlı sənəd imzalanmasının üzə çıxması bir daha Qərbin riyakarlığını nümayiş etdirdi

Bütün bunları Prezident İlham Əliyev aprelin 3-də dövlətimizin başçısına zəng vuraraq ABŞ Dövlət katibi Entoni Blinkenin özüne də demiş, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistanla hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlərin də müzakirə olunduğunu söyləmişdi.

7

İran davranışlarında səmimi deyil

Dünyanın belə gərgin çağında ön düzgün variant balanslaşdırılmış siyasət yürütmək, heç bir global siyasi oyunların alətinə çevrilməkdir. Təəssüf doğuran faktordur ki, artıq cənub qonşumuz İranla İsrail arasında münasibətlər gərginləşərək son həddə çatmışdır. Avropanın geosiyasi oyunlarının alətinə çevrilmiş Ermənistan isə müttəfiqi Rusiyaya dış qıçıtmaqla regionda gərginliyi artırmaqla məşğuldur. Görünür odur ki, hadisələrin gedişi region üçün yaxşı heç nə vəd etmir.

7

Rusiyadakı erməni təbliğatçılarının iflası

Onlar özlərini diri-diri dəfn edirlər

Rusiya və hətta dünyada Marqarita Simonyanı əxlaqsızlığın və haqsızlığın görkəmli nümayəndəsi kimi tanımayan yoxdur. O, vaxtaşırı öz teleqram kanalında Qarabağa əl uzatmaqdan çəkinmir, Rusiya ilə Azərbaycan arasında münasibətləri qızışdırmaq üçün əldən-ayaqdan gedir. Jurnalıstədən

daha çox əsl faşist kimi hərəkət edən Simonyanın Rusiya təəssübkeşi olması onun yalnız maqiyajlı üzüdür, astarı tam əksinədir. Daha doğrusu, astarı puldur, o, nə ermənipərəstdir, nə də rusiyapərəst.

8

Makron hökumətinin sərəsəm qərarlarının nəticəsi

Fransa Azərbaycanla münasibətləri pozmaq üçün bütün gedişləri edir

Bu addım diplomatiya tarixində Parisin növbəti rüsvayçılığı və Makron hökumətinin sərəsəm siyasi qərarlarının nəticəsidir. Azərbaycana qarşı qərəzli siyasətini davam etdirən Makron bu addımı ilə iki ölkə arasında əlaqələrin daha ciddi zədələnməsinə rəvac verir. Fransanın son illərdə höyata keçirdiyi xarici siyasət kursu bu

ölkənin beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli dərəcədə zəiflədib. Parisin xarici siyasət strategiyası bir çox hallarda dünyada və regionda baş verən proseslərin yaratdığı reallıqlardan kənara çıxır, xüsusilə də Cənubi Qafqazda sülh və davamlı sabitliyin təmin olunmasına yönəlmiş səyləri darmadağın edir.

8

"Yaşıl enerji": günəşimiz və küləyimiz kara gəlir



10

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması



19 aprel 2024-cü il

2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyaların səkkizinci görüşü keçirilib.

Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:

- Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun sığıtı dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrmlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsinə razılaşıblar.
- Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvislə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
- Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvisdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.
- Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırma prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.
- Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq. Tərəflər, həmçinin həmin baza prinsipi Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi və Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).
- Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbətili razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanmışdır. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması qərara alınıb.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq **qərara alır**:

Maddə 1. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (II kitab), maddə 585 (Cild I); 2024, № 1, maddə 4) aşağıdakı dəyişikliklər edilsin:

131.1.1-ci maddəyə "tez" sözündən əvvəl "üzərinə həbs qoyulmamış" sözləri əlavə edilsin;

248-ci maddə üzrə:

248.1.2-ci maddəyə "etməkdən" sözündən sonra ", onun götürülməsindən və ya saxlanmaq üçün mükiyyətçiyə və ya sahibə verilməsindən" sözləri əlavə edilsin;

248.3-cü maddə üzrə:

ikinci cümlədə "cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə və ya artırılmasına" sözləri "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli olan əmlak olmasına" sözləri ilə əvəz edilsin;

üçüncü cümlədə "Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti" sözləri "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli olan əmlak" sözləri ilə əvəz edilsin;

aşağıdakı məzmununda 249.2-1-ci maddə əlavə edilsin:

"249.2-1. Bu Məcəllənin 249.2.1-ci maddəsində nəzərdə tutulmuş vəsatətdə və təqdimatda əmlak üzərinə həbsin qoyulmasına əsas verən hallar qeyd edilməli, bu Məcəllənin 248.1.2-ci maddəsində nəzərdə tutulmuş tətbiq edilməli olan konkret məhdudiyətlər və belə məhdudiyətlərin zərurəti əsaslandırılmalıdır."

249.3.6-cı maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 249.3.7-ci və 249.3.8-ci maddələr əlavə edilsin:

"249.3.7. əmlak üzərinə həbs qoyulması ilə əlaqədar bu Məcəllənin 248.1.2-ci maddəsində nəzərdə tutulmuş hansı məhdudiyətlərin tətbiq edilməsi;

249.3.8. üzərinə həbs qoyulan cinayət yolu ilə əldə edilmiş əmlak hesabına gəlirlərin əldə edilməsi müəyyən olunduqda, həmin gəlirlərdən istifadə edilməsinə qadağanın qoyulması.";

aşağıdakı məzmununda 251.9-cu və 253-1-ci maddələr əlavə edilsin:

"251.9. Üzərinə həbs qoyulmuş əmlak saxlanılması üçün mükiyyətçisinə və ya sahibinə verilmədiyi hallarda cinayət prosesini həyata keçirən orqan bu əmlakın mükiyyətçisinin yazılı müraciəti və ya yazılı razılığı əsasında və onun hesabına həmin əmlaka qulluq olunmasını təmin edir. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsində əmlaka qulluqla əlaqədar tədbirlər cinayət prosesini həyata keçirən orqanın müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.;"

"Maddə 253-1. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi

253-1.1. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi dedikdə daşınar əmlakın satılmasına, qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlakın icarəyə və ya idarəetməyə verilməsinə və əmlakın yaxşılaşdırılmasına dair tədbirlərin görülməsi başa düşülür.

253-1.2. Üzərinə həbs qoyulmuş əmlakın mükiyyətinin və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə idarə edilir.

253-1.3. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi haqqında qərar məhkəməyədək icraat zamanı müstəntiqin əsaslandırılması vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə, məhkəmə

icraatı zamanı işə işə baxan məhkəmə tərəfindən qəbul edilir.

253-1.4. Bu Məcəllənin 253-1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, üzərinə həbs qoyulmuş daşınar əmlak mükiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə satıla bilər.

253-1.5. Üzərinə həbs qoyulmuş daşınar əmlak mükiyyətçinin razılığı olmadan, yalnız tez xarab olan əşya olduqda və ya onun saxlanılması insanlığın həyatı, sağlamlığı və ya ətraf mühit üçün təhlükə yaratdıqda satıla bilər.

253-1.6. Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş daşınar əmlakın hərracda satışı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.

253-1.7. Üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə mükiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə onun yaxşılaşdırılması ilə əlaqədar tədbirlər görülməlidir. Mükiyyətçinin razılığı olmadan əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər yalnız onun satılmasına dair qərar qüvvəyə mindikdən sonra və həmin qərdə müvafiq yaxşılaşdırma tədbirləri də nəzərdə tutulduqda görülməlidir. Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması ilə əlaqədar tədbirlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.

253-1.8. Üzərinə həbs qoyulmuş qeyri-yaşayış sahələri və kommersiya təyinatlı digər daşınmaz əmlak mükiyyətçinin yazılı müraciəti və ya yazılı razılığı ilə bu Məcəllənin 253-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada icarəyə və ya idarəetməyə verilməlidir.

253-1.9. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsinə, bu tədbirlər həmin əmlakın sübut kimi istifadə edilməsinə və ya digər şəkildə cinayət mühakimə icraatının vəzifələrinə nail olunmasına mane olmadıqda yol verilir.

253-1.10. Müvafiq məhkəmə qərarı qüvvəyə mindikdən sonra üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir.

253-1.11. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə bağlı görülən tədbirlər həmin əmlakın dəyərini azaltmamasına və bununla da bu Məcəllənin 248.1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olunmasına mane olmamalıdır. İcarəyə və ya idarəetməyə verilmiş əmlak ona istifadə nəticəsində vurulma biləcəkdir zərərini ödənilməsi məqsədilə sığorta etdirilməlidir.

253-1.12. Üzərinə həbs qoyulmuş əmlak cinayət prosesini həyata keçirən orqanlara, həmin orqanların əməkdaşlarına və onların yaxın qohumlarına satıla, onlara icarəyə, idarəetməyə və ya hər hansı digər şəkildə istifadəyə verilməz.

253-1.13. Üzərinə həbs qoyulmuş əmlakın icarəyə və ya idarəetməyə verilməsi ilə əlaqədar görülən tədbirlər iş məhkəməyə göndəriləndə hər bir halda ildə bir dəfədən az olmayaraq müstəqil auditor tərəfindən yoxlanılmalı, nəticələri məhkəməyədək icraat zamanı işə baxan məhkəməyə təqdim edilməli və cinayət işinin materiallarına əlavə olunmalıdır.

253-1.14. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi və ya bundan imtina edilməsi haqqında məhkəmənin qərarından bu Məcəllənin 452-ci maddəsində müəyyən edilmiş qaydada mükiyyətçi, həmin qərarın hüquq və qanuni mənafələrinə toxunduğu digər şəxslər, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokuror və ya yuxarı prokuror müvafiq olaraq apellyasiya şikayəti və ya protesti verə bilərlər.

253-1.15. Üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

253-1.16. Üzərinə həbs qoyulmuş əmlakın satılmasından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilən vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili

ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) iş üzrə məhkəmənin hökmü və ya digər yekun qərarı qüvvəyə minəndə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurumun) hesabında saxlanılır.

253-1.17. Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq olunmadıqda və ya əmlakın üzərinə qoyulmuş həbs ləğv edildikdə, əmlakın satılmasından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) mükiyyətçiyə qaytarılır. Məhkəmənin hökmü və ya digər yekun qərarı ilə xüsusi müsadirə tətbiq edildikdə və ya mükiyyətin təmin olunduqda, əmlakın satılmasından, icarəyə və ya idarəetməyə verilməsindən əldə edilmiş vəsait (üzərinə həbs qoyulmuş əmlaka qulluq və onun idarə edilməsinin təşkili ilə əlaqədar çəkilmiş xərclər çıxılmaqla) bu Məcəllənin 248.1.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə yönəldilir.

253-1.18. Üzərinə həbs qoyulmuş girov və ya ipoteka ilə yüklü edilmiş əmlakın idarə edilməsi ilə əlaqədar qərar qəbul edilərkən girov saxlayanın (ipoteka saxlayanın) və əmlaka dair hüquqları olan digər şəxslərin hüquq və qanuni mənafələri nəzərə alınmalıdır. Üzərinə həbs qoyulmuş əmlak girov və ya ipoteka ilə yüklü edilməmişdirsə, həmin əmlak satıldıqda girov saxlayanın (ipoteka saxlayanın) yazılı razılığı alınmalı, həmin əmlak icarəyə və ya idarəetməyə verildikdə isə girov saxlayanın (ipoteka saxlayanın) üstünlüklü hüquqları gözənilməlidir.;"

442.2.3-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 442.2.4-cü maddə əlavə edilsin:

"442.2.4. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi barədə vəsatət və təqdimatlar.;"

aşağıdakı məzmununda 443.3 - 443.6-cı maddələr əlavə edilsin: "443.3. Məhkəmə nəzarətini həyata keçirən məhkəmə bu Məcəllənin 443.2.2-ci maddəsində nəzərdə tutulmuş materialları aldıqdan sonra 48 saat müddətində məhkəmə qərarı olmadan aparılmış istintaq hərəkətinin qanuniliyini bu Məcəllənin 447-ci maddəsində nəzərdə tutulmuş qaydada yoxlayır.

443.4. Yoxlamadan nəticələrinə görə hakim istintaq hərəkətinin qanuni hesab edilməsi, yaxud qanunsuz hesab edildiyi halda məhkəmə qərarı olmadan istintaq hərəkətinin keçirilməsinə dair qərarın ləğv edilməsi barədə əsaslandırılmış qərar çıxarır.

443.5. İstintaq hərəkətinin qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakimin qərarının surəti qərar çıxarıldıqdan dərhal sonra müvafiq istintaq hərəkətinin aparılmasına dair qərarı qəbul edən müstəntiqə, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora və həmin qərarla hüquqlarının məhdudlaşdırılması nəzərdə tutulan şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə göndərilir.

443.6. İstintaq hərəkətinin aparılmasına dair qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror təxirəsalınmadan şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpası üçün zəruri tədbirlər görülür.;"

446-cı maddə üzrə:

adına, 446.1-ci maddənin birinci abzasına və 446.3-cü maddəyə "açılması" sözündən sonra ", üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi" sözləri əlavə edilsin;

446.1.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 446.1.6-cı maddə əlavə edilsin:

"446.1.6. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi üçün müstəntiqin əsaslandırılması vəsatəti və Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurorun təqdimatı.;"

aşağıdakı məzmununda 446.2-2-ci maddə əlavə edilsin:

"446.2-2. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi üçün vəsatətdə bu Məcəllənin 446.2.1 - 446.2.3-cü maddələrində nəzərdə tutulan məlumatlarla yanaşı, həmin əmlakla bağlı

hansı tədbirlərin görülməsinin (yaxşılaşdırılma, satılma, icarəyə və ya idarəetməyə verilmə) təklif edildiyi dəqiq göstərilməli, həmin tədbirlərin mükiyyətinin və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq üçün zəruriliyi əsaslandırılmalı, müvafiq qərar qəbul edilməsi üçün əhəmiyyətli olan digər məlumatlar göstərilməli və vəsatətə müvafiq sənədlər, o cümlədən üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurumun) əmlakın idarə edilməsi ilə bağlı rəyi əlavə edilməlidir.;"

446.4-cü maddənin birinci cümləsinə "açılmasının" sözündən sonra ", üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinin" sözləri əlavə edilsin;

447-ci maddə üzrə:

adına, 447.1-ci və 447.5 - 447.7-ci maddələrə "açılması" sözündən sonra ", üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi" sözləri əlavə edilsin;

447.3-cü maddədə "və ya cinayət təqibi üzrə qiyabi icraatın açılması" sözləri ", cinayət təqibi üzrə qiyabi icraatın açılması və ya üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi" sözləri ilə əvəz edilsin;

aşağıdakı məzmununda 447.3-1-ci maddə əlavə edilsin:

"447.3-1. Üzərinə həbs qoyulmuş əmlakın mükiyyətçisinin əmlakın idarə edilməsi ilə bağlı notariat qaydasında təsdiq olunmuş müraciəti və ya razılıq ərizəsi vəsatətə əlavə edilmədikdə mükiyyətçinin, onun müdafiəçisinin və ya qanuni nümayəndəsinin bu Məcəllənin 447.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə iclasında iştirakı məcburidir.;"

448-cı maddə üzrə:

adına və 448.1-ci maddənin birinci abzasına "açılması" sözündən sonra ", üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi" sözləri əlavə edilsin;

448.1.3-2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 448.1.3-3-cü maddə əlavə edilsin:

"448.1.3-3. üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi (yaxşılaşdırılma, satılma, icarəyə və ya idarəetməyə verilmə tədbirlərindən hansına icazə verildiyi dəqiq göstərilməklə) və ya bundan imtina edilməsi barədə.;"

448.4-cü maddəyə "açılmasına" sözündən sonra ", üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinə" sözləri əlavə edilsin; aşağıdakı məzmununda 448.6-3-cü maddə əlavə edilsin:

"448.6-3. Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi məsələsi ilə bağlı məhkəmə qərarının surəti, həmin qərar çıxarıldıqdan sonra 3 (üç) gündən gec olmayaraq vəsatəti vermmiş şəxsə, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş prokurora, təqirləndirilən şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə, əmlakın mükiyyətçisinə, əmlaka dair hüquqları olan digər şəxslərə, habelə üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məhkəmə tərəfindən göndərilir.;"

448.8-cü maddəyə "açılmasına" sözündən sonra ", üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinə" sözləri, "açılmasının" sözündən sonra ", üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsinin" sözləri əlavə edilsin;

454-cü maddəyə "açılması" sözündən sonra ", üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi" sözləri əlavə edilsin.

Maddə 2. Keçid müddə

Bu Qanunun 1.1 - 1.6-cı və 1.8 - 1.11-ci maddələri üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 29 mart 2024-cü il

"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə **qərara alır**am:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.15-ci, 253-1.16-cı, 446.2-2-ci və 448.6-3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 253-1.15-ci maddəsində nəzərdə tutulmuş orqan (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində:

2.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 253-1.15-ci maddəsinə uyğun olaraq, üzərinə həbs qoyulmuş əmlakın yaxşılaşdırılması, satılması, icarəyə və ya idarəetməyə verilməsi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

2.2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin üçüncü cümləsində, 253-1.10-cu, 253-1.16-cı, 446.2-2-ci və 448.6-3-cü maddələrində nəzərdə tutulmuş "orqan (qurum)" barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. "Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 29

mart tarixli 1114-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); 2024, № 1, maddələr 24, 33) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. üçüncü abzas "Məcəlləsinin" sözündən sonra "251.9-cu maddəsinin ikinci cümləsində, 253-1.6-cı maddəsində, 253-1.7-ci maddəsinin

üçüncü cümləsində, 253-1.10-cu, 253-1.15-ci, 253-1.16-cı, 446.2-2-ci, 448.6-3-cü," sözləri əlavə edilsin;

3.2. beşinci - iyirmi üçüncü abzaslar müvafiq olaraq altıncı - iyirmi dördüncü abzaslar hesab olunsun və aşağıdakı məzmununda beşinci abzas əlavə edilsin:

"həmin Məcəllənin 253-1.15-ci maddəsində nəzərdə tutulmuş orqan (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.;"

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 19 aprel 2024-cü il

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiyası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiyası Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiyası Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin 2.9-cu bəndinə "Milli Məclisi," sözlərindən sonra "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)," sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 6 mart tarixli 1294 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 218 (Cild I) ilə təsdiq edilmiş "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydası"na aşağıdakı məzmununda 4.16-cı bənd əlavə edilsin:

"4.16. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) insan hüquqları sahəsində dövlət proqramlarının icrası prosesinin təhlilini apara, rəy və təkliflərini monitorinq və qiymətləndirmə orqanına (qurumuna) təqdim edə bilər."

3. "Dövlət icbari şəxsi sığorta sisteminin təkmilləşdirilməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2021-ci il 18 may tarixli 1340 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 1541 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1406 (Cild I) 5-ci hissəsinə "Milli Məclisinə," sözlərindən sonra "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)," sözləri əlavə edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1950 (Cild I) ilə təsdiq edilmiş "Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi"nin 1.1-ci bəndində "təhsil haqqında dövlət sənədinin" sözləri "sənədin" sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2024-cü il

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 624 (Cild I) ilə təsdiq edilmiş "Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 6-cı hissəyə "şəxslər" sözlərindən sonra "bu Əsasnamənin 8-ci hissəsi nəzərdə alınmaqla" sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmununda 8.4-1-ci bənd əlavə edilsin:

"8.4-1. həkim vəzifəsi üzrə qulluğa qəbul üçün müraciət edən şəxslər (praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququna və iddia etdiyi vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsinə malik olduqda);"

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2024-cü il

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib



Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfərdə olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 57-ci iclasında çıxış edən Kamran Əliyev Prezident İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq ölkəmizin prokurorluq orqanlarında aparılan islahatlar, habelə Azərbaycan Prokurorluğunun BPA-nın işinə verdiyi töhfə barədə məlumat verib.

Baş prokuror, həmçinin dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının COP29-un ölkəmizdə keçiriləcəyini bildirməklə dünya ölkələrinin nüvbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətini, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuz və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

İclasda bir sıra mühüm xüsusatlar, o cümlədən təşkilatın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi, yeni üzvlərin qəbul edilməsi, hesabatların dinlənilməsi ilə bağlı tövsiyələr, Assosiasiyanın nüvbəti illik iclas və konfranslarının keçirilməsi və digər məsələlərə baxılıb.

Keçirilmiş səsvermə nəticəsində Baş prokuror Kamran Əliyev yekdiləliklə assosiasiya-



yanın nüvbəti səlahiyyət müddətinə vitse-prezidenti seçilib.

İclasda, eləcə də bu il sentyabrın 29-dan oktyabrın 2-dək ölkəmizdə keçiriləcək assosiasiyanın illik konfransı və ümumi yığıncağı ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Səfər çərçivəsində Baş prokuror Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Korruptsiyaya Qarşı Müstəqil Komissiyasının (ICAC) rəhbəri Vu Denni ilə görüşüb.

Komissar nümayəndə heyətinə Azərbaycanın hüquq mühafizə orqanları ilə, xüsusilə Baş Prokurorluqla münasibətlərə önəm verdiyini bildirərək, qarşılıqlı əlaqələrin genişlənməsinin perspektivlərindən danışıb, uzunmüddətli institusional əməkdaşlığın tə-

sis edilməsinin zəruriliyini vurğulayıb.

Baş prokuror komissiyanın korruptsiya ilə mübarizədə uğurlu fəaliyyətini yüksək qiymətləndirərək tövsiyə mübadiləsi üçün qarşılıqlı səfərlərin və təlimlərin təşkil edilməsi məqsədilə qurumlar arasında işbirliyinin vacibliyini qeyd edib.

Kamran Əliyev komissiyanın nəzdində fəaliyyət göstərən Honq-Konq Beynəlxalq Anti-Korruptsiya Akademiyası ilə Baş Prokuror yanında Korruptsiyaya qarşı Mübarizə Baş İdarəsi arasında səmərəli əməkdaşlığın təmin edilməsinin hər iki qurumun əməkdaşları üçün faydalı olacağını bildirib.

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başa çatıb.

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti aprel 21-də Maldiv Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə paytaxt Male şəhərinə səfərə yola düşüb.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirlərlər ki, nümayəndə heyətinin seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakı Maldiv Respublikası Seçki Komissiyası sədrinin dövlətinə əsasən reallaşdırılır.

Səfər zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri parlament seçkilərinə hazırlıqlarla tanış olacaq və səsvermə məntəqələrində seçki günü prosedurlarını müşahidə edəcəklər.

Səfər çərçivəsində sədr Məzahir Pənahovun Maldiv Respublikası Seçki Komissiyasının sədri Fuvad Tovfeek, habelə seçkilərin müşahidəsinə qatılan təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, qurumlararası əməkdaşlıq imkanları, əlaqələrin dərinləşdirilməsinin inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərə bağlı müzakirələr aparması da nəzərdə tutulur.

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb



İrqi ayrı-seçkilərin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycanı qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilk etirazlara dair ictimai dinləmələr aprel 19-da başa çatıb.

AZƏRTAC məhkəmənin saytına istinadla xəbər verir ki, aprel 15-də başlayan dinləmələrdə Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistan nümayəndə heyətinə isə Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeghis Kirakosyan rəhbərlik ediblər.

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub



Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan İtaliyadakı səfirliyinin dəstəyi ilə Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub.

AZƏRTAC xəbər verir ki, noyabrın 24-dək davam edəcək 60-cı Venesiya Biennalesi "Əcnəbilər hər yerdədir" ("Foreigners Everywhere") şüarı altında keçirilir.

Azərbaycan pavilyonu Venesiyada XVI əsrin memarlıq abidələrindən olan Campo della Tanada yerləşir və "Xəzərdən Çöhrayı Planeta. Mən buradayam" ("From Caspian to Pink Planet: I Am Here") mövzusunda təşkil olunaraq, biennalenin şüarını özündə əks etdirir.

Pavilyonun açılışında çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ötən müddətdə Azərbaycan rəssamlarına Fond tərəfindən göstərilən dəstək layihələrini xatırladı. Bildirib ki, Heydər Əliyev Fondu, həmçinin Venesiya Biennalesində Azərbaycan pavilyonunun ərəsəyə gəlməsində iştirak edir.

Anar Ələkbərov pavilyonumuzun yaradılmasında iştirak edənlərə, o cümlədən layihənin kuratoru - müasir incəsənət sahəsi üzrə tənqidçi, sənətsünaslıq professoru, 53-cü Venesiya Biennalesində İtaliya pavilyonunun kuratoru olmuş Luka Beatrisə, Azərbaycanın Mədəniyyət Nazirliyinə, həmçinin Azərbaycanın İtaliyadakı səfirliyinə təşəkkürünü bildirib.

Venesiya sərgisində Azərbaycan pavilyonunun kuratoru Luka Beatrisə isə Azərbaycanın müasir memarlığının tarixlə dialoqda olduğunu, incəsənətimizin isə gələcəyə yönələn münasibətin ən sadə güzgüsü olduğunu bildirdi. Luka Beatrisə tədbir iştirakçılarına qədim ölkəmizdəki mədəni və bədii coşqunu anlamaq üçün Bakıya səfər etməyə çağırıb.

Sonra qonaqlar Azərbaycan pavilyonu ilə tanış olublar.

Pavilyonumuzun ziyarət edənlər arasında BMT-nin Cenevrə bölməsinin baş direktoru Tatyana Valovaya, Venesiya Biennalesində təmsil olunan Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Salem bin Xalid Al Qassimi də olub.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Venesiya Biennalesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Sa-



lem bin Xalid Al Qassimi və digər ölkələrdən olan həmkarları ilə görüşüb. Görüşlərdə mədəniyyət sahəsində əməkdaşlığın inkişafı, birgə mədəni layihələrə bağlı fikir mübadilələri aparılıb.

Ölkəmiz müasir incəsənət sahəsində dünyanın məşhur platformalarından olan Venesiya Biennalesində 2007-ci ildən iştirak edir. 60-cı Venesiya Biennalesindəki Azərbaycan pavilyonunda Əməkdar rəssamlar İrina Eldarova, Rəşad Ələkbərov, rəssam Vüsalə Ağarəziyevanın əsərlərinin zəngin palitrası vasitəsilə əcnəbilik mövzusu tədqiq edilir, həmin mövzunu Azərbaycan üçün aktuallığı diqqətə çatdırılır.



Türkiyə ilə imzalanmış 2 saziş təsdiq ediləcək

Aprelin 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin verilən məlumata görə, komitənin sədri Səməd Seyidov diqqətə çatdırıb ki, iclasın gündəliyinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş 2 məsələ daxil edilib.

Səməd Seyidov gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl son zamanlar beynəlxalq münasibətlər sistemində cərəyan edən proseslərə münasibət bildirib, Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlərdən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilən andçimə mərasimində söylədiyi nitqə diqqət yönəldən



komitə sədri qeyd edib ki, dövlət başçısının da vurğuladığı kimi bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır.

Sonra komitə sədri gündəliyin birinci məsələsi olan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş" in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məlumat verib, qanun layihəsinin iki ölkə arasında kond təsərrüfatı sahəsində

əməkdaşlığın daha da dərinləşdirilməsini nəzərdə tutduğunu bildirib.

Gündəliyin ikinci məsələsi - "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gözlənilən digər məsələlərin həllini təmin edəcək. İclasda komitənin üzvü Nəzər Məhəməliyev məsələlər ilə bağlı öz fikirlərini səsləndirib, təqdim edilən qanun layihələrinin vacibliyini söyləyib. Müzakirəyə çıxarılan qanun layihələrinin Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

"Azərbaycan"

Naxçıvanda "Sağlam həyat tərzini etibarlı gələcəyin təminatıdır" mövzusunda tədbir təşkil edilib



Aprelin 19-da Naxçıvan şəhərində "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC arasında imzalanmış tədbirlər planına müvafiq olaraq "Sağlam həyat tərzini etibarlı gələcəyin təminatıdır" mövzusunda tədbir keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Li-

deri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, Heydər Əliyev Muzeyi ziyarət olunub.

Naxçıvan Dövlət Universitetində (NDU) keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin öz xatirəsi bərdəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan şöhrət təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin sədri Elman Cəfərlinin məruzəsinin əhəmiyyətindən bəhs edib. Yeniyetmə və gəncləri zərərli vərdişlərdən qorumaq üçün təbliğat işlərinin önəmindən danışan E.Cəfərlinin cəmiyyətin inkişafı üçün vacib

amillərdən birinin məhz sağlam həyat tərzini olduğunu diqqətə çatdırıb. O, Naxçıvan MR-də narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən maarifləndirmə tədbirləri haqqında da məlumat verib.

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva ölkəmizdə narkomaniyaya qarşı ciddi mübarizə aparıldığını bildirdi. O qeyd edib ki, bu problemə həllinə xidmət edən mühüm addımlardan biri yeniyetmə və gənclər arasında maarifləndirmə işinin genişləndirilməsidir.

Digər çıxış edənlər - Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Rəhilə Seyidova, NDU-nun rektoru Elbrus İsayev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Rəqib Allahverdiyev, Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cəbbarov narkomaniyanın dünyanı ciddi şəkildə narahat edən problem olmasından, müasir dövrdə gəncləri zərərli vərdişlərdən qorumağın mühüm çağırış olmasından, narkotik maddələrin insan sağlamlığına vurduğu zərər və törətdiyi fəsadlardan ətraflı danışıblar.

Sonra gənclərin sualları cavablandırılıb.

Energetika naziri: "Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq"

Bu il Azərbaycanda ümumi gücü 1300 MvT olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.

Bu barədə AZƏRTAC-a Energetika Nazirliyindən bildirilib.

Nazirliyin məlumatında qeyd olunub ki, energetika naziri Pərviz Şahbazov Nyu Yorkda BMT Baş Assambleyasının "Dayanıqlıqlıq Həftəsi" çərçivəsində "Enerji əlçatanlığında boşluğun aradan qaldırılması və karbonsuz enerji sistemlərinə keçid" mövzusunda keçirilən sessiyada çıxış edib. Çıxışda Azərbaycanda keçiriləcək COP29-un ədalətli, nizamlı və bərabərlik prinsiplərini keçirdi üzrə beynəlxalq əməkdaşlığı genişləndirmək, bərabərlənən enerji və enerji səmərəliliyinin artırılmasını, xalis sıfır emissiyalı enerji sistemlərinin tətbiqini sürətləndirmək üçün imkanlar yaradan mühüm platforma olacağı vurğulanıb.

Nazir Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilən Azərbaycanın hazırda "yaşıl enerji"yə keçidi sürətləndirən təşəbbüslərə liderlik etdiyini, "Qlobal Metan Vədi"ni qoşulmaqla və "Enerji Effektivliyi Fondu"nu yaratmaqla iqlim dəyişikliyinə qarşı mübarizəyə dəstək verdiyini qeyd edib. Enerji təhlükəsizliyinə, əlçatanlığa və dayanıqlılığa cavab verən bərabərlənən enerji Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş 2030-cu ilədək milli inkişaf strategiyasında "təmiz ətraf mühit" və "yaşıl artım" prioritetinin icrasının əsas hərəkətverici qüvvəsi, enerji təchizatında ölkəmizin mövqeyini



mühüm təminatçıdır. Bu sahədə qabaqcıl ölkə olmağı hədəfləyən Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə 28 QvT "yaşıl enerji", hidrogen və "yaşıl ammonyak" layihələrinin 2037-ci ilədək mərhələli icrası üzrə əməkdaşlıq etdiyi, hazırda elektrik enerjisinin qoyuluş gücündə bərabərlənən enerjinin payını 33 faizə yüksəldəcək 2 QvT-lik "yaşıl enerji" güclərini enerji sistemində inteqrasiyasını həyata keçirdiyi bildirilib. "Bu çərçivədə bu il ümumi gücü 1300 MvT olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq. Paralel olaraq, ilkin mərhələdə 5 QvT "yaşıl elektrik", "yaşıl qaz"ların ixracı üçün "Xəzər-Qara dəniz-Avropa", "Azərbaycan-Türkiyə-Avropa", həmçinin Qazaxıstan və Özbəkistandan "yaşıl enerji"ni nəql edəcək "Azərbaycan-Mərkəzi Asiya-Avropa" "yaşıl enerji" dəhlizlərinin yaradılması

üzrə əhəmiyyətli addımlar atılır", - deyərək nazir diqqətə çatdırıb.

Pərviz Şahbazov deyib ki, Azərbaycanın bərabərlənən enerjinin inkişafına BMT-nin "Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi" ilə yanaşı, postmünaqişə quruculuğu kontekstində yanaşması azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonalarının yaradılmasına da tökan verib. "Qarabağ və Şərqi Zəngəzurun, həmçinin Naxçıvanın "yaşıl enerji" zonasına çevrilməsi ölkəmizi xalis sıfır emissiyalı enerji sistemində doğru aparın yolun əhəmiyyətli hissəsidir. "İnanıqlı ki, "yaşıl enerji" üzrə fəaliyyətimiz və COP29-a sədrliyimiz BMT ilə əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, dövrümüzün ən böyük global iqtisadi transformasiyalarından olan hazırkı prosesə layiqli töhfəsinə verəcək və bizi global hədəflərimizdə daha da yaxınlaşdıracaqdır", - deyərək nazir əlavə edib.

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib



Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva Ombudsman Aparatında vətəndaşları qəbul edib.

Ombudsman Aparatının Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müvəkkil tərəfindən mütəmadi olaraq həyata keçirilən növbəti qəbul zamanı hər bir vətəndaş fərdi qaydada dinlənib, onlara hüquqi məsləhətlər verilib, bəzi müraciətlər yerində həll edilib. Vətəndaşların müraciətlərində qeyd olunan problemlərin həlli ilə bağlı müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Qəbul zamanı, həmçinin vətəndaşların müraciətlərinə daha səmərəli və çevik şəkildə baxılması məqsədilə onlara Ombudsman Aparatında 24/7 rejimində fəaliyyət göstərən "916" Çağrı mərkəzi və digər əlaqə vasitələri barədə məlumat verilib.

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib



Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi bu ilin hazırlıq planına əsasən, Hərbi Dəniz və Hava qüvvələri ilə birgə "Xəzər səması-2024" hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş aparatları cəlb edilib.

Plana uyğun olaraq heyəccan sığınacaq bazası məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda

Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti düşmənlər üçün məhv edilməsi, eləcə də digər döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.

Bundan başqa, təlimdə gəmi taktiki qruplarının rayonda lövbərə dəyən və oradan çıxması, hava hücumundan və sualtı diversiya əleyhinə müdafiənin təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətlə icra olunub.

İki mərhələdə keçirilən taktiki təlimdə Hərbi Dəniz və Hava qüvvələrinin şəxsi heyəti qarşılıqlı olaraq bütün tapşırıqların icrasında yüksək peşəkariyyət nümayiş etdirib.

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb

Aprelin 19-da Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

Azərbaycanın Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Qazaxıstan nümayəndə heyətinə isə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Xidməti Departamentinin direktoru Bauirjan Akatayev rəhbərlik edib.



Görüşdə, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Qazaxıstan tərəfindən isə Qazaxıstan Respublikası Əmək və Əhalinin Sosial Müda-

fiesi Nazirliyinin Miqrasiya Komitəsinin və Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin rəsmiləri iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün

mühüm tərəfdaş ölkə olan Qazaxıstanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları barədə müzakirələr aparılıb.

Məsləhətləşmələr çərçivəsində tərəflər, həmçinin Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında miqrasiya, təhsil və digər vacib sahələrdə əlaqələrin gücləndirilməsi istiqamətində birgə tədbirlərin görülməsini vurğulayıblar.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.

Hərbi liseyin 53 illik yubileyinə həsr edilmiş təntənəli mərasim olub

Milli Müdafiə Universitetinin təlimində fəaliyyət göstərən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaranmasının 53-cü ildönümünə həsr olunmuş təntənəli mərasim keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskiinin hərbi liseyde ucaldıran büstləri ziyarət olunub. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bərdəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Sonra hərbi liseyin Döyüş bayrağı təntənəli surətdə meydana götürüldü.

Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, hərbi liseyin şəxsi heyəti, hərbi qulluqçular, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, eləcə də digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edənlər ötən müddətdə respublikamızda milli peşəkar hərbi kadrların hazırlanmasında hərbi liseyin göstərdiyi xidmətlərdən, hərbi peşənin nüfuzunu yüksəltməsinə və taleyini hər bəşəriyyətə həsr edən gənclərin sayının artmasında əhəmiyyətli rol oynamasından danışıblar.



Xüsusi vurğulan ki, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında iştirak edən liseyin məzunları böyük rəşadət və igidlik nümunələri göstərərək "Vətən Müharibəsi Qəhrəmanı" və "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adlarına layiq görülüb, müxtəlif orden və medallarla təltif olunublar.

Sonra hərbi orkestrin müşayiəti ilə kursantlar lisey marşını ifa edib və təntənəli marşla tribunanın önündən keçiblər.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi konsert proqramı ilə yekunlaşıb.

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

Elm və təhsil naziri Emin Əmrullayev Samux rayonunda vətəndaş qəbulu keçirib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbulda Samux, Gəncə, Naftalan, Göygöl, Daşkəsən, Goranboy və Kəlbəcər sakinləri iştirak ediblər.

Qəbul zamanı vətəndaşlar müəllimlərin işə qəbulu, həmçinin digər məsələlərə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbulu yazılı vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

ABŞ-nin təkzibi gerçəyi dəyişmir

Ermenistana göstərilən hərbi yardımlar ona fayda verməyəcək

"Prezident İlham Əliyev 5 aprel tarixli üçtərəfli görüş haqqında əvvəlcədən fikirlərini bildirərək, Azərbaycanın narahatlığını ifadə etmişdi. Bütün bunların Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayrıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracağını vurğulamışdı. Konfrans çərçivəsində həm ABŞ-nin, həm də Avropa İttifaqının Ermənistanla ayrıca görüşlərinin baş tutması da bu danışıqlarda şübhəli məqamlar olduğunu göstərdi".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar İsgəndərov deyib. Deputat bildirib ki, narahatlığımızı görürərək Avropa Komissiyasının prezidenti Ursula fon der Layen və ABŞ-nin Dövlət katibi Entoni Blinken görüşdə əvvəl Prezident İlham Əliyevə zəng edərək konfransda yalnız iqtisadi məsələlərin müzakirə olunacağını bildirdilər. Azərbaycanın görüşdə iştirak etməməsi bu konfransda Ermənistanla yalnız iqtisadi deyil, həm də hərbi məsələlərin müzakirə olunacağına əminlik yaradırdı.

Elə gözlənilən kimi də oldu. ABŞ Ermənistanla KTMT-nin birgə hava hücumundan müdafiə sistemində inteqrasiyasını nəzərə alaraq, onların hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün xüsusi hazırlanmış analitik qrup gəndörilməsi vədinə verdi. Bu, ABŞ-nin və Qərbin bölgədə hələ də sabitliyi və sülh müqaviləsi imzalanmasına gedən yolda əngəl olduğunu göstərir.

Deputat vurğulayıb ki, görüş zamanı Amerika və Al-nin Ermənistanla təklifləri yalnız

yan keçərək vəziyyəti dondurmağa çalışıb. Hətta bu məsələni Ermənistanın xeyrinə həll etmək üçün öllərindən gələnə ediblər. Lakin Azərbaycanın gücü, ölkə rəhbərinin qətiyyətli siyasəti bütün bunların üstündən xətt çəkdi və ölkəmiz Vətən müharibəsində zəfər qazandı. İndi də bu qüvvələr aktivləşərək Ermənistanı silahlandırmaqqla onun hərbi potensialını gücləndirmək istəyirlər".

V.İsgəndərov bildirib ki, ABŞ görüşdə imzalanmış sənədi rəsmi olaraq təkzib etməyə, yalnız iqtisadi, maliyyə məsələləri açıqlansa da, belə deyil, çünki bağlı qapılar arxasında hərbi məsələlərin müzakirə olunduğu, bu istiqamətdə pakt imzalandığı bəllidir. Amma Ermənistanla göstərilən hərbi yardımlar ona fayda verməyəcək. İndiyədək Amerikanın və Avropanın digər dövlətlərə nələr söz verdiyi və hansı nəticələr verdiyi onlara dər olmalıdır.

Ermənistanın silahlanma yarışına girməsinin yolverilməz olduğunu deyən deputat qeyd edib ki, Azərbaycanın hərbi avadanlıqlarla təmin edilməsi birmənalı olaraq regionda vəziyyəti gərginləşdirmək, sülhü əngəlləmək məqsədi daşıyır. Bununla onlar həm Ermənistanı Rusiyanın öhdəsinə qoparmaq, həm də onu Qərbe inteqrasiya etmək istəyirlər. Bu məqsədlə də Ermənistanı silahlandırırırlar. Bu, çox təəcüblü deyil. Azərbaycan torpaqları işğal altında olan zaman da ABŞ Fransa ilə birlikdə məsələni həll olunmasına deyil, beynəlxalq hüquqdan

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

İran davranışlarında səmimi deyil

Dünyada baş verən siyasi kəlakəmlər, Rusiya ilə Ukrayna, İsrail arasında artan gərginlik dünya üzündə arzuolunmaz hadisələrin anonsunu verməkdədir. Hadisələrin təhlili göstərir ki, dünyanı idarə etmək iddiasında olan supergücləri köhnə qaydalar qane etmir.

Yeni dünyanın konturlarını cızanlar, yeni güc mərkəzləri formalaşdırmaq istəyənlər dövlətlərarası münasibətləri gərginləşdirərək müharibələr üçün meydanlar açırırlar. Bəzi analitiklər artıq üçüncü dünya müharibəsinin başladığını, hadisələrin sonluğunun dünyanın siyasi coğrafiyasında ciddi dəyişikliklərə başa çatacağını iddia edirlər.

Dünyanın belə gərgin çağında ön düzgün variant balanslaşdırılmış siyasət yürütmək, heç bir global siyasi oyunların alətinə çevrilməməkdir. Təəssüf doğuran faktıdır ki, artıq cənub qonşumuz İranla İsrail arasında münasibətlər gərginləşərək son həddə çatmışdır. Avropanın geosiyasi oyunlarının alətinə çevrilmiş Ermənistan isə müttəfiqi Rusiyaya diş qıçıtmaqla regionda gərginliyi artırmaqla məşğuldur. Görünür odur ki, hadisələrin gedişi region üçün yaxşı heç nə vəd etmir.

Dünya siyasətində ardıcıl prinsipial mövqeyi ilə seçilən, qonşuluq münasibətlərində sülhə, sabitliyə, qarşılıqlı anlaşmaya daim sadiq qalan Azərbaycan isə yaxın qonşuları ilə münasibətdə həmişə səmimi mövqə sərgiləyərək nümunəvi davranış göstərib. O cümlədən cənub qonşumuz İranla da həmişə normal qonşuluq münasibəti qurmağa çalışıb. Amma təəssüf ki, həmişə islam dövləti İrandan qeyri-səmimi davranış görmüşük.

Hər şeyi bir kənara qoysaq belə, islam dövləti İranın Qarabağda dini abidələrin dağıdılması və təhqir olunmasına susqunluğunu başa düşmək mümkün deyil...

Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhan Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fəvqəladə iclasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian ilə görüşüb. Xarici işlər nazirləri görüşdə bəhs etdiyimiz



problemlər ətrafında müzakirələr aparıb, situasiyadan çıxış yolları aranıb. Görüş zamanı rəsmi vurğulayıblar ki, ölkələrimizin mehriban qonşuluq və əməkdaşlıqdan savayı seçimi yoxdur: bu, tarixi, siyasi, iqtisadi və s. baxımından zərurətdir. Səbəb sadədir: Azərbaycanla İran dünya coğrafiyasında və siyasi münasibətlər arealında bir-biri ilə tarixi, mədəni və s. bağlarla malik dövlətlərdir. Təəccüblü budur ki, rəsmi görüşlər zamanı Azərbaycanla dostluq münasibətlərində maraqlı olduğunu bəyan edən İran əməldə səmimiyyətini göstərmir. Nazirlərin görüşündən cəmi bir neçə gün sonra İranın Ermənistanla fəvqəladə və səlahiyyətli səfiri Mehdi Subhani yenidən sakitliyi pozub. Aprelin 16-da mətbuat konfransında deyib ki, "İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb". İran səfiri işğalçı dövlətin əsgərlərinin məhvini faktiki olaraq faciə kimi təqdim edir. Bəlkə İran səfiri Ermənistan ordusunun törətdikləri vəhşiliklərdən, insanlığa yarasız olmayan əməllərindən, torpaqlarımızı 30 ilə yaxın bir zaman ərzində işğal altında saxlamalarından xəbərsizdir. Bir düşüncəmi ki, o əsgərlər Azərbaycan ərazisində nələr edirdilər?

Və yaxud, sabah İsrail əsgərləri işğalçı məqsədlə İran ərazisinə girsələr, onun ölkəsi işğalçı gül-çiçəkləmi qarşılayacaq? Görünür budur ki, İran münasibətlərində səmimi deyil. Yoxsa hər məqamda, imkan düşən kimi Azərbaycanı ittiham edən səfirinin ipini çəkər, cəzasını verərdi.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Ağ Evin ağ yalanı

Brüssel görüşündə Ermənistanla hərbi yardımla bağlı sənəd imzalanmasının üzə çıxması bir daha Qərbin riyakarlığını nümayiş etdirdi

Aprelin 5-də ABŞ-Ermənistan-Avropa İttifaqı arasında Brüsseldə keçirilən üçtərəfli görüşdə İrəvana geniş hərbi dəstəyin göstərilməsinə dair sənədin üzə çıxması ildırım sürəti ilə siyasi gündəmə oturdu. Qərbin Ermənistan üzərindən Cənubi Qafqaza yerləşmək, ayrıcı xətlər yaratmaq planlarını faktlarla üzə çıxaran bu sənədin Vaşinqton tərəfindən dərhal "dezinformasiya" adlandırılması isə hadisələri başqa bir müstəviyə daşıdı və ABŞ-nin riyakarlıq etməkdə, həqiqətləri danmaqda, yalan danışmaqda israrlı olduğunu ortaya qoydu.

ABŞ və Al-nin yalanı əvvəldən məlum idi

Halbuki hələ bu sənədin aşkara çıxmasından və üçtərəfli görüşdən xeyli əvvəl sözügedən toplantının hərbi komponentlər ehtiva edəcəyi hər kəs tərəfindən bilinən gerçəklik idi. Çünki Ermənistan nümayəndə heyəti ABŞ-də səfərdə olanda da, digər görüşlərdə də 5 aprel görüşünün gizlin saxlanan hərbi detalları müzakirə obyektinə olmuşdu.

Bütün bunları Prezident İlham Əliyev aprelin 3-də dövlətimizin başçısına zəng vuraraq ABŞ Dövlət katibi Entoni Blinkenin özü də demiş, onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistanla hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanı silahlandırılması kimi məsələlərin də müzakirə olunduğunu söyləmişdi.

ABŞ Dövlət katibi isə sözügedən toplantının əsas mahiyyətini Ermənistanın iqtisadi inkişafı məsələlərinin təşkil edəcəyini vurğulamışdı.

Ancaq Blinkenin bu sözlərinin həqiqəti əks etdirmədiyi həmin andan bəlli idi və son günlər görüşlə bağlı yayılan sənəd də təkzibolunmaz şəkildə ortaya qoydu ki, Ağ Ev ağ yalan danışır. Əslində, Azərbaycanın müdaxiləsindən sonra 5 aprel görüşündə bu gizlədilsə də, ortada real gizli hərbi pakt var. Ermənistanla hərbi dəstəyin göstərilməsi üçün kollektiv Qərb tərəfindən real müzakirələr aparılıb və addımlar atılıb.

Xatırladaq ki, Brüsseldə keçirilən üçtərəfli görüşlə bağlı dərhal Türkiyə



və Rusiyadan yüksək səviyyədə reaksiya gəldi, bu görüşün heç də göstəriləndiyi kimi Ermənistanla iqtisadi dəstək məqsədi güdmədiyi, əslində, Cənubi Qafqazda gərginlik yaradılmasına hesablandı vurğulandı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözcüsü Mariya Zaxarova öz teleqram kanalında yazdı ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhə nail olunmasına deyil, Cənubi Qafqazda yeni bölgü xətlərinin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin məhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıtılmasına yönəlib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilirdi: "Ermənistan, Al və ABŞ arasında 5 aprel 2024-cü il tarixində keçirilməsi planlaşdırılan üçtərəfli görüşün regiondakı mürəkkəb problemlərin həlli üçün əsas götürülməli olan tərəfsizlik yanaşmasını zədələyəcəyini açıq şəkildə ifadə etmək borcumuzdur".

Həmin ərafədə İranın 5 aprel görüşünə verəcəyi təpki hər kəs tərəfindən böyük maraqla gözlənilirdi. Amma, nədənsə, İran yaxın müttəfiqi Ermənistanın onun qırmızı xəttini keçərək özəli "düşmənləri olan Qərbi, xüsusilə də ABŞ-ni ta okeanın o üzündən Tehranın düz burnunun dibinə, sərhədlərinə götürməsinə yol açacaq hərbi paktı imzalamasına bir az gec reaksiya verdi. Üzərindən günlər keçdikdən sonra İran görüşlə bağlı açıqlama verərək, "Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir" dedi.

Üçtərəfli görüşün hərbi pərdəsi

Brüssel görüşü ilə bağlı yayılan sənəd də təsdiqlədi ki, toplantının pərdə arxasında tərəflər arasında hərbi pakt bağlanıb. Bu əməkdaşlığa əsasən, ABŞ İrəvana Strateji Müdafiə İcmalı

nın aparılması və Ermənistan üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. Strateji müdafiə baxışı və yeni hərbi doktrinanın hazırlanması təkə cari müdafiə strategiyalarının nəzərdən keçirilməsinə deyil, həm də Ermənistanın milli təhlükəsizlik məsələlərinə yanaşmasının tamamilə yenidən baxılmasına hesablanıb.

Sənədə əsasən, ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sistemində inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistan analitik qruplar göndərəcək. Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışı asanlaşdırmaq üçün xarici hərbi maliyyələşdirmə (FMF) vəsaiti ayracaq.

Al Ermənistan silahlı qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu (AŞF) çərçivəsində yardım paketini qəbul edəcək. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyi, sabitliyini və dayanıqlılığını gücləndirmək məqsədi daşıyır. Bu, həmçinin əməliyyat səmərəliliyini artıracaq, Al və NATO standartlarına uyğunluğunu sürətləndirəcək və Ermənistan silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini təmin edəcək. Yardım paketi Ermənistan silahlı qüvvələrinin Al-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməliyyat və missiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi də daşıyır.

Brüsseldə razılaşdırılan daha bir mühüm məqam isə Al və ABŞ-nin Ermənistanla öhdürücü silahların verilməsinə dair razılığa gəlməsidir. Üstəlik, hücum silahlarının tədarükü gözlənilir.

Sənəddə o da əks olunub ki, ABŞ Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, İranla sərhədə xüsusi diqqət yetirməklə, sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək üçün lazımı

yardım göstərəcək. Bu məsələ Ermənistan-İran sərhədinin Rusiya sərhədləri tərəfindən mühafizəsi kontekstində xüsusilə aktualdır. Söhbət ABŞ-nin Ermənistan ərazisindən keçirilməsi üçün məhdudlaşdırıcı amil olan Rusiya sərhədlərinin yaxınlaşan dəyişdirilməsindən gedir.

Göründüyü kimi, Tehran hər nə qədər özünü görməzdən, bilməzdən gələrkən Ermənistanla güldən ağır söz deməyə də, Cənubi Qafqazla bağlı kollektiv Qərbin qurduğu planların bir istiqaməti də məhz İrana tuşlanıb. Özü də məcazi mənada yox, həqiqi, yəni hərbi mənada...

Vaşinqton fakt qarşısında qaldı

Sülh prosesinə zərbə vurmaq, regionu savaş meydanına çevirmək üçün ABŞ və Fransa başda olmaqla Qərbin siyasi iradəsi olmayan Ermənistan vasitəsilə bölgəyə yerləşmək kimi məkrli cəhdlərini Azərbaycan hər zaman ifşa edib.

Elə 5 aprel görüşünün vaxtından əvvəl Bakı tərəfindən dəfifirə edilməsi və ona qarşı ciddi narahatlığın ifadə olunması səbəbindən Qərb Brüssel görüşündə nəzərdə tutulan hərbi komponenti ört-basdır etməyə çalışdı.

Brüsseldə ABŞ-Al-Ermənistan üçtərəfli görüşünün keçirildiyi gün Prezident İlham Əliyev Bakıda Türkiyə Böyük Millət Məclisinin deputatı və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşü zamanı həmin görüşdə cızılan hərbi konturları dəqiqliklə ifadə edərək, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılıb söyləmişdi: "Lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda işbirliyinin əleyhinə olduğunu bilirik. Bu, ayrıcı xətlərin yaradılması və ölkəmizi təhdit etmək məqsədi güdür".

ABŞ-Al cütliyininin danışıqlı yalanların, necə deyirlər, ömrü heç 40 gün də sürmədi və yuxarıda bəhs etdiyimiz sənəd vasitəsilə üzə çıxdı.

Bu zaman isə ABŞ növbəti riyakarlıq nümayiş etdirərək Brüsseldə keçirilən üçtərəfli görüşdə İrəvana geniş hərbi dəstəyin göstərilməsinə dair sənədi "dezinformasiya" adlandırdı. ABŞ Dövlət Departamenti iddia edib ki, həmin görüşdə təhlükəsizlik məsələləri gündəmədə olmayıb, guya diqqət yalnız ticarət tərəfdaşlıqlarını saxləndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığını, o cümlədən bu ölkədə demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib.

Təbii ki, Vaşinqton fakt qarşısında qaldığı üçün bu sənədi "dezinformasiya" adlandırdı. Ancaq ABŞ-nin necə təqdim etməsindən asılı olmayaraq, ortada Ermənistanla konar qüvvələr tərəfindən hərbi dəstək verilməsinə dair ciddi sənəd var. Və bütün bunlar Qərbin Cənubi Qafqazı müharibə meydanına çevirmək niyyətlərinə növbəti sübutlardır.

Yasəmən MUSAYEVA,
"Azərbaycan"

Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Makron hökumətinin sərsəm qərarlarının nəticəsi

Fransa Azərbaycanla münasibətləri pozmaq üçün bütün gedşləri edir

Fransa aprelin 16-da Azərbaycandakı səfirini geri çağıraraq, Məlumatla görə, Ann Buayon məsləhətləşmələr aparmaq məqsədilə Parisə çağırılıb. Elə həmin gün səfiri qəbul edən Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın hərəkətləri ilə bağlı narahatlığını ifadə edib və Azərbaycanla Ermənistan arasındakı münasibətlə əlaqədar "sühhətpərvər" fikirlərini bildirib.



Son faktlar da göstərir ki, Fransa Azərbaycanla münasibətləri pozmaq üçün bütün gedşləri edir. Görünən isə odur ki, Makron hakimiyyətinin xarici siyasəti bu ölkəni daha da uçuruma aparır. Hər dəfə möglubüyyətə uğrayan Makron isə yeni yollar axtarışına çıxır.

Fransanın Azərbaycanla münasibətlərini məsləhətləşmələr üçün geri çağırılmasına münasibət bildiren Milli Məclisin deputatı Aydın Hüseynov deyib ki, bu ölkənin Azərbaycana qarşı riyakar və qərəzli münasibəti Makron hökuməti üçün sanki vardiş çevrilib. Azərbaycan beynəlxalq prinsiplərə sadiqliyini nümayiş etdirərək Fransaya qarşı xoşməramlı davranış göstərsə də, bunun daha da əksini görür.

Deputat bildirib ki, Fransa son aylardakı bütün addımları ilə ermənipərəst mövqeyini daha qabarıq göstərir, həm də dövlət etikasını, diplomatik-siyasi əxlaq normalarını tapdalaqlamağa çalışır.

A.Hüseynovun fikrincə, bu addım diplomatiya tarixində Parisin növbəti rüsvayçılığı və Makron hökumətinin sərərsəm siyasət qərarlarının nəticəsidir: "Azərbaycana qarşı qərəzli siyasətini davam etdirən Makron bu addımı ilə iki ölkə arasında əlaqələrin daha ciddi zədələnməsinə rəvac verir. Fransanın son illərdə həyata keçirdiyi xarici siyasət kursu bu ölkənin beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli dərəcədə zəiflədir. Parisin xarici siyasət strategiyası bir çox hallarda dünyada və regionda baş verən proseslərin yaratdığı reallıqlardan kənara çıxır, xüsusilə də Cənubi Qafqazda sülh və davamlı sabitliyin təmin olunmasına yönəlməmiş sözləri darıdaraq verir".

Deputat qeyd edib ki, bu, Fransanın müasir neofaşizm siyasətini nümayiş etdirir.

Makron hökuməti ölkənin xarici siyasətini iflasa aparır. Azərbaycan xüsusi xidmət orqanlarının uğurlu əməliyyatı nəticəsində ölkə ərazisində Fransa səfirliyinin köşiyatı şəkəbəsinin aşkarlanması Fransa xarici siyasətinin son 50 ildəki ən böyük iflası və biabırçılığı oldu. Bu, rəsmi Parisin Vyana Konvensiyası da daxil olmaqla beynəlxalq qanunvericiliyin tələblərini pozması deməkdir.

A.Hüseynov vurğulayıb ki, bütün bunlar Fransanın təkə Cənubi Qafqazda deyil, Afrikada da siyasətinə təsir edəcək. "Ehtimal etmək olar ki, işə olumşu şəkəbə ilə bağlı yeni faktlar üzə çıxacaq və bu faktlar Makron üçün də yeni sürprizlər yaradacaq. Bu, həm də Fransa xarici siyasətinin eniş və fiaskosudur", - deyərək əlavə edib.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Rusiyadakı erməni təbliğatçılarının iflası

Onlar özlərini diri-diri dəfn edirlər

Rusiyada qəfildən diksinərək ayılıblar ki, sən demə, ölkənin aparıcı təbliğatçı jurnalistlərinin az qala 90 faizi ermənilərmiş. Rus jurnalistlər bir-birlərinə sual verirlər ki, onların ermənişilli həmkarlarının at belinə çıxması təsadüfdür, yoxsa düşülmüş plan? Bu sualın cavabını hələlik bilən yoxdur.

Ermənişilli Rusiya jurnalistlərinin uzun siyahısına məşhur təbliğatçı Marqarita Simonyan başlıq edir. Onun arxasında Əri Keosyan, Qabreyanov, Baqdasarov, Babayan, Kurqinyan, Mardanyan və başqaları sıralanıb. Nə qədər acmaqlıq da olsa, reallıq belədir ki, adlarını sadaladığımız və sadalamadığımız erməni təbliğatçıları böyük rus mədəniyyətinin "təəssübkeş"ləri kimi, kimin üstünə desən diş qıcaırlar, tək pullu sifariş olsun. Çünki Puşkin demiş: "Sən qorxaqsan, sən qulsan, sən ermənison!"

Rusiya və hətta dünyada Marqarita Simonyanı oxlaqsızlığına və haqsızlığına görə tanımayan yoxdur. O, vaxtaşırı öz teleqram kanalında Qarabağa əl uzatmaqdan çəkinmir, Rusiya ilə Azərbaycan arasında münasibətləri qızıqdırmaq üçün əldən-ayaqdan gədir. Jurnalistlərdən daha çox əsl faşist kimi hərəkət edən Simonyanın Rusiya təəssübkeşi olması onun yalnız makiyajlı üzüdür, astarı tam əksinədir. Daha doğrusu, astarı puldur, o, nə ermənipərəstdir, nə də rusiyapərəst.

Nikol Paşinyanın xarici siyasət üzrə əks məsləhətçisi Arsen Xaratyanyan deyir ki, Ermənistanla Simonyana münasibət kifayət qədər mənfidir: "Vaxtilə o, ermənilərin 2018-ci il inqilabına qarşı çox sort ifadələr işlədən nadan idi. Onun



erməni familiyasından başqa bizimlə ümumi heç nəyi yoxdur. Bu adam heç vaxt Ermənistanla yaşamayıb və bizi başa düşmək iqtidarında deyil. Ermənistan onu Kremlin təbliğatçısı kimi qəbul edir. Elə bu baxımdan, Simonyanın son sayıqlamaları qətiyyəni bütün ermənilərin mövqeyini əks etdirmir". Başqa bir erməni siyasətçi Puben Meqranyan isə Simonyanın əməllərini insanlığa qarşı cinayətlər kimi qiymətləndirir: "Onun yalnız etnik mənsəbi erməni deyil, amma reallıqda bu insanın Ermənistanla bağlı heç nəyi yoxdur. Marqarita Ermənistanla zərrəcə hörmət belə etmir". Yazıçı-senarist Böhrəm Martirosyan da Marqarita münasibətə sörtür: "Simonyan sadəcə rus yox, imperiya təbliğatçısıdır. Bu isə keçmiş sovet respublikası üçün çox vacib məqəmdir. Sakit oturun, Rusiya

məsələ üzə qalmaq, belə mürəkkəb dövrdə batmaq deyil. Bu artıq erməni milli məsələsi yox, sadəcə öldürülən qorumağa xidmət edən maraqsız məsələdir".

Bir sözlə, Rusiyadakı etnik erməni təbliğatçıları yalnız öz maraqlarına xidmət edirlər. Onlar üçün müqəddəs nə vətəndir, nə də ideya. Əgər sabah Rusiyada, yaxud Ermənistanla hakimiyyət dəyişsə, onlar yeni rejimin qulluğunda dayanacaq, təbii ki, pullarını versələr. Bu gün Rusiyada lövbər salmış erməni təbliğatçılarının ruslardan daha çox rus olmaq cəhdləri sadəcə hiylədir, özü də ödənişli. Ona görə də artıq Ermənistanla Moskvadakı erməni lobbisi haqqında neqativ fikirlər artmaqdadır, hamı onları Ermənistan dövlətinin düşməni kimi qəbul edir. Erməni xaqlı hətta millətçilik xəstəliyinə yoluxmasına baxmayaraq anlayır ki, Moskvadakı erməni lobbisi yalnız öz maraqlarını güdür, erməni təbliğatçıları isə diri-diri özlərini dəfn edirlər.

Bahadır İMANQULİYEV,
"Azərbaycan"

ABŞ niyə narahatdır

Bu ölkənin Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi ilə bağlı mövqeyi göstərir ki, Vaşinqton regionda sabitliyin təmin edilməsindən məmnun deyil

"ABŞ-nin sülhməramlılarının Azərbaycan torpaqlarından çıxarılmasını şərh edərkən Rusiyalı "etibarsız müttəfiq" adlandırması tamamilə qərəzli yanaşmadan başqa bir şey deyil. Bir daha aydın olursun ki, bu ölkə Azərbaycanla Ermənistan arasında gərginliyin qalmasında maraqlıdır. Əks halda, indiyədək Rusiyalı hər fürsətdə sıxışdıran ABŞ Qarabağdakı sülhməramlılarla bağlı fərqli mövqeyə ortaya qoyar, missiyanın çıxarılmasını alqışlayardı".



Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat söyləyib ki, Azərbaycan suveren dövlət olaraq bu günlərdə öz tarixi üçün əhəmiyyətli bir hadisəyə imza atıb: "Ölkəmizin ərazisində 2025-ci ilə qədər müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları Azərbaycan torpaqlarını tərk etdilər. Sülhməramlıların vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevin möhkəm iradəsini və dövlətçilik təcrübəsinin böyük olmasını göstərir. Bir daha təsdiqlənir ki, dövlət başçımızın qətiyyəti milli maraqlarımızla bağlı bütün məsələləri yoluna qoyur".

Anar İsgəndərov söyləyib ki, sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması müttəfiqi və tarixi hadisədir, dövlət maraqlarımıza cavab verir: "ABŞ Dövlət Departamentinin bu hadisəni müsbət qarşılamaması isə onun riyakarlığının bariz nümunəsidir. Ümumiyyətlə, ABŞ və Fransa kimi bözi dövlətlər Cənubi Qafqazda sülh və əmin-amanlığın bərpasının öleyhinədir. ABŞ Azərbaycanın çox uzaqda olmasına baxmayaraq, Cənubi Qafqazda gedən prosesləri öz xeyrinə həll etmək niyyətindədir. Hələ işğal dövründə də Azərbaycanla Ermənistan arasında münasibətin başa çatdırılmasına yox, alovlanmasına xidmət edən bu dövlət Azərbaycanın tarixində xeyrimizə olan əl bir hadisə olmayıb ki, onu təqdir etsin. Elə Vətən müharibəsindən və 2023-cü ilin antiterror tədbirlərindən sonra Fransa və ABŞ-nin intensivləşən riyakar davranışları da bunu sübuta yetirir".

Deputatın sözlərinə görə, sülhməramlıların torpaqlarımızdan çıxarılması Azərbaycanla Rusiya arasında aparılan danışıqların nəticəsidir. Rusiya dövləti özü də başa düşürdü ki, Qarabağdan erməni separatchı qüvvələri təminatı və orada heç bir erməni yaşamırsa, Rusiya ordusunun burada qalmasına ehtiyac yoxdur. Ona görə də Rusiya öz məhdud kontingentini ərazilərimizdən çıxardı. Bu, gələcəkdə iki dövlət arasında münasibətləri gücləndirən faktordur. Münasibətlərdən hərbi komponentin çıxarılması Azərbaycanla Rusiyanın daha yaxşı əməkdaşlığı üçün yeni imkanlar açacaq.

"Baş verən tarixi hadisələr fonunda bir sıra dövlətlərin, eləcə də ABŞ və Fransanın qərəzli münasibətləri onların sülhün tərəfdarı olmadığını təsdiqləyir. Bu isə əl əl birincini növbədə himayələndirən aldıqları Ermənistanla zərərdir. Beləliklə, İrəvan öz geosiyasi məqsədlərini güdən havadarlarının əsl niyyətini anlamalı və Azərbaycanla sülh sazişi imzalamığı gecikdirməməlidir", - deyərək mübahisəyə əlavə edib.

Nəzrin QAFARZADƏ,
"Azərbaycan"

Azərbaycan Fransanın neoimperial siyasətini iflasa uğradır

"Fransanın ölkəmizdəki səfirini geri çağırması regionda yeni gərginlik yaratmaq və Azərbaycanı qeyri-sabit ölkə kimi təqdim etmək niyyəti güdür. Azərbaycanın 44 günlük Vətən müharibəsində və 23 saatlıq antiterror tədbirlərində qazandığı parlaq qələbələri həzm edə bilməyən Fransanın ölkəmizə qarşı qərəzli və ədalətsiz münasibəti ortadadır. Əslində, Yeni Kaledoniya adasını və digər bir sıra regionu öz müstəmləkəsinə çevirərək yerli xalqlara qarşı imperialist siyasət yürüdən Fransanın işğalçı Ermənistanla dostlaşması təəccüblü deyil".



maqdan çəkinməyən Fransa bu gün də öz "əmələ"sinə sadiqdir: "İstər Yeni Kaledoniya xalqının müqəddəratının təyin edilməsi, istərsə də Azərbaycan-Ermənistan münasibətləri məsələlərində hüquq normalarını gözəlmir. Bu ölkə Yeni Kaledoniya xalqının müstəqil olması ilə bağlı üzünə gətirdiyi öhdəliklərə əməl etmir, konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilədən çəkinmir. Azərbaycanla qarşı münasibətdə isə yalan və iftira danışır, işğalçı silahlandırmaqla və revanşistləri qızıqdırmaqla sülh prosesinə əngəl törədir".

Deputat vurğulayıb ki, məhz bu səbəblərə görə Azərbaycan tərəddüd etmədən ölkəmizə qarşı hazırlanan çirkin planların qarşısını almaq üçün daim sistemli və düşünülmüş addımlarını atacaq: "Heç bir təzyiq Azərbaycanı öz yolundan geri çəkilməyə sövq edə bilməz. Müxtəlif diplomatik-siyasi pərdələrlə imperialist mahiyyətini ört-basdır etməyə çalışan Fransanın casus xislətli davranışları ifşa ediləcək. Rəsmi Parisə digər regionlarda həyata keçirdiyi müstəmləkə siyasətini Cənubi Qafqazda reallaşdırmasına imkan verilməyəcək".

Fazil Mustafa yekunda dövlətimizin zəfərə hesablanan təşəbbüsünün parlaq nəticə verəcəyini qeyd edib. Müsahibimiz həmçinin Azərbaycanın neoimperial siyasətə qarşı nümayiş etdirdiyi özünəməxsus Fransanın ədalətli siyasətini dəstəkləyən olduğunu vurğulayıb.

N.QAFARZADƏ,
"Azərbaycan"

Qarabağ münasibəti artıq keçmişdə qalıb

Ona görə Rusiya sülhməramlılarının da ərazilərimizdə fəaliyyətinə lüzum qalmayıb

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının kontingenti Qarabağı tərk edir. Artıq Kəlbəcərin Xudavəng monastırında post Azərbaycan polisinə təhvil verilib. Onların yerləşdirildiyi Xocalıdakı baza da boşaldılıb. Sülhməramlıların Qarabağı tərk etməsinə Rusiya prezidentinin sözcüsü Dmitri Peskov da təsdiqləyib. Bu məsələ ilə bağlı ona ünvanlanan suala: "Bəli, bu, doğrudur", - deyib.

Xatırladaq ki, imzalanmış üçtərəfli Bəyanata əsasən, sülhməramlıların fəaliyyət müddəti 2025-ci ilin mayında yekunlaşmalı idi. Amma sülhməramlılar Qarabağı vaxtından bir il arıq tərk etdilər. 2023-cü ilin 20 sentyabrında ordumuzun Qarabağda uğurla həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində erməni separatizmindən və Ermənistan ordusunun tör-töküntülərindən təmizləndi. Qarabağda yaşayan ermənilər könnüllü olaraq evlərini tərk edərək Ermənistanla üzdular. Bundan sonra Qarabağda fəaliyyət göstərən sülhməramlılara ehtiyac qalmadı.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının kontingentini Qarabağdan çıxarılmasını münasibət bildirərək deyib: "Azərbaycan 2023-cü ilin payızında Qarabağda antiterror tədbirləri keçirdikdən sonra Rusiya sülhməramlı kontingentinin bölgədə qalması zərurəti aradan qalxdı. Rusiya sülhməramlı

kontingentini Qarabağdan çıxarılması tamamilə Rusiya ilə Azərbaycan arasındakı razılaşmalara uyğun olaraq həyata keçirilir. Rusiya sülhməramlıları öz öhdəliklərini tam yerinə yetirdilər. Bu öhdəlik, ilk növbədə, Soçi razılaşmalarından sonra tərəflər arasındakı münasibətin yoluna qoyulmasında ibarət idi. Azərbaycan hakimiyyəti tərəfindən Qarabağda antiterror tədbirləri həyata keçirildikdən sonra vəziyyət tamamilə dəyişdi, nəticədə erməni qoşunları təslim oldu və bölgədən çıxarıldı. Buna görə də tərəflər arasında münasibətin həll edilməsi zərurəti aradan qaldı. Bir müddət Rusiya sülhməramlı kontingenti Qarabağ ərazisində qalmalı oldu, lakin kontingentin orada heç bir işi yox idi. Azərbaycan hakimiyyəti erməni millətindən olan mülki əhəlinin bir hissəsinin Qarabağa qayıdacağına ümid etdiyinə görə sülhməramlılar orada qalmaqda davam etdi. Lakin Ermənistan hakimiyyəti bununla bağlı çoxsaylı maneələr yaratdı, dinc erməni əhalisini qorutmaq, sirt anti-Azərbaycan kampaniyası aparmağa başladı. Nəticədə isə belə məlum oldu ki, kütləvi qayıdış olmayacaq. Bu şərtlərə əsasən, Ru-

siya sülhməramlıları bölgəni tərk etmək qərarına gəldilər". Rusiya Dövlət Dumasının Müdafiə komitəsi sədrinin birinci müavini Aleksey Jurlayov da sülhməramlı kontingentini Qarabağdan çıxarılmasını ilə bağlı maraqlı açıqlama verib. O bildirib ki, Qarabağın Azərbaycana məxsus olması ilə bağlı artıq heç kim mübahisə etmir. İndi sülhməramlılara ehtiyac yoxdur, çünki Qarabağda heç bir münasibət təərəfi qalmayıb. Ermənistan Fransa və ABŞ-lə danışıqlara girəndə, Rusiya Azərbaycanla danışıqlar aparıb. Gündəmdə yeni, Qərbdən asılıqlı olmayan logistika zəncirləri, birgə qaz layihələri var. Daha bir cəhd isə Cənubi Qafqaz regionunda Qərbi təsirin qarşısını almaq məqsədilədir. Ermənilər ümid edirdilər ki, sülhməramlılar heç vaxt Qarabağı tərk etməyəcəklər. Onlar ələ düşündürdülər ki, rus sülhməramlıları ermənilərin Qarabağda qalmalarını yeganə və əbədi qarantdır. Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan da İrəvanda keçirdiyi mətbuat konfransında realıqdan uzaq olan belə fikirlər səsləndirmişdi. O, hətta özünü xeyli uzaqgörən siyasətçi göstərərək qeyd etmişdi ki,

Rusiya sülhməramlıları qüvvələri Qarabağı 5 il sonra da tərk etməyəcək. Amma hər şey düşmənlərimizin düşündüyünün əksinə oldu. Rusiya sülhməramlıları heç beş il tamam olmamış Qarabağı tərk etdilər. Bununla da ermənilərin onlara olan son ümidləri də qırıldı. Erməni separatçılarının Qarabağ sevdası böyük möglubüyyətə başa çatdı. İşğalçıların "Dənizdən dənizə "böyük Ermənistan" ideyası əbədi olaraq puça uğradı.

Rusiya sülhməramlılarının Qarabağı vaxtından əvvəl tərk etməsi Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uzaqgörən, uğurlu xarici və daxili siyasətinin nəticəsidir. Artıq Azərbaycan özünün qurduğu düzgün, şəffaf və qətiyyətli xarici siyasətini ilə bütün sahələrdə uğurlu qazanır. Azərbaycan başqa ölkələrlə yanaşı, qonşu Rusiya ilə də bərabər-hüquqlu, eyni səviyyəli, balanslaşdırılmış və hərtərəfli düşünlümsü siyasət xürrəti yürüdür. Rusiya sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxması da, Azərbaycanın xarici siyasətdə qazandığı növbəti, ən böyük uğurlarından biridir.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər



Bakıda "Qafqaz Albanıyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr" mövzusunda XI Beynəlxalq elmi konfrans keçiriləcək. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, AMEA-nın Tarix və Etnologiya İnstitutu, Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (SEBA) və Alban-udi xristian icması tərəfindən birgə təşkil olunacaq konfransda dünya albanşünaslığının görkəmli nümayəndələrinin iştirakı ilə səmərəli elmi müzakirələr aparılacaq.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq tədbirin iştirakçıları aprelin 19-da Xocavənd rayonunun Hadrut qəsəbəsində və Tuğ köndünə səfər ediblər. Səfər çərçivəsində ermənilərin işğal dövründə özünükləşdirməyə çalışdığı və erməni irsinin nümunəsi kimi, təbliğ etdikləri Azərbaycan abidələrindən biri, Ağ xaç kilsəsi ziyarət olunub. Məlumat verilib ki, Qarabağda yerləşən və Azərbaycan xalqının mad-

di-mədəni, tarixi-dini irs nümunələrindən olan Ağ xaç kilsəsi Hadrut qəsəbəsi ilə Çinarlı kəndi arasında hündür təpə üzərində yerləşir. Ağ xaç burda vaxtilə mövcud olmuş monastırın baş kilsəsidir. İnşa tarixi bilinməsə də, ərazidəki bir sıra kitabələr hələ IX əsrdə bu kilsənin fəaliyyətində olduğunu təsdiqləyir.

Konfrans iştirakçıları daha sonra Tuğ köndündəki Qafqaz Albanıyası dövrü abidələri ilə tanış olublar. Məlumat verilib ki, Tuğ köndü Azərbaycanın

Xocavənd rayonunun inzibati ərazisi vahidlərindən biridir. Qarabağın ən qədim tarixə və mədəniyyətə sahib köndlərindən olan Tuğun adı Azərbaycan tarixinə dair V-VIII əsrlərin mənbələrində çəkilir. Ermənistan silahlı qüvvələrinin işğal dövründə bu toponimin ermənilər tərəfindən dəyişdirilməsi mümkün olmayıb. Diqqətə çatdırılıb ki, tarixi baxımdan Tuğ köndü olduqca zəngin ərazidir. Burada Kitiş qalası, Qafqaz Albanıyası dövrü abidələri və 50-dən çox tarixi əhəmiyyətli memarlıq abidəsi var.

Qafqaz Albanıyasına həsr olunmuş beynəlxalq konfrans öz işinə aprelin 20-də başlayacaq.

Qafqaz Albanıyasının etnoarxeologiyasını, tarixi abidələrini və yazılı mənbələrini əhatə edən konfransda "Qaf-

qaz Albanıyasının tarixi coğrafiyası və arxeologiyası", "Qafqaz Albanıyasının daxili vəziyyəti. Beynəlxalq əlaqələr və xarici siyasət", "Qafqaz Albanıyasında yazı, din və mədəniyyət", "Qafqaz Albanıyasının əhalisi və varisləri" mövzusunda bölmə iclaslarında müzakirələr aparılacaq. Bölmə iclaslarında Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ və Litvadan olan albanşünas mütəxəssislərin moruzələri dinlənəcək.

Konfrans hibrid formatda Azərbaycan, ingilis və rus dillərində keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Qafqaz Albanıyasının tarixi və etnik-mədəni irsinin sistematik tədqiqi üzrə dünyada əsas tədqiqat mərkəzi roluna oynayıb. Qafqaz Albanıyası

min ilə yaxın müddətdə regionun həyatında mühüm yer tutmuş, özündən sonra əhəmiyyətli tarixi irs qoyub. Bu irsin hərtərəfli tədqiqi notiosində albanşünaslıq elm sahəsi yaranmış və bu gün də inkişaf etməkdədir. Azərbaycan zəngin Alban etnomədəni irsinin, Qafqaz Albanıyasının antik və erkən orta əsrlərə aid mədəniyyətinin və bu ərazidə sonrakı əsrlərdə yaşamış etnoslar tərəfindən yaradılan bütün tarixi və dini irsin birbaşa tarixi varisi və qoruyucusudur. Albanşünaslıq tarix, arxeologiya, antropologiya, etnologiya, dilçilik, memarlıq və incəsənət sahələrində vacib problemlərin araşdırılması, Alban etnomədəni irsinin saxlanması və müdafiə edilməsi ölkəmizin multikulturalizm siyasətinin vacib istiqamətlərindən biridir.

"Dar boğazlar" açıldıqca yükdaşımlar da artacaq



Qərbi uzun illər dünyanın şəriksiz iqtisadi güc mərkəzi "vəzifə"ni icra edib. İndi tədricən bu "vəzifə" Şərqi keçir. O səbəbdən xüsusilə Çin son iki onillikdə qazandığı iqtisadi uğurlar Qərbi rahatsız edir. Çünki iqtisadi imkanların azalması səbəbindən Qərbi indiyədək əldə saxladığı iqtisadi gücdən məhrum ola bilər.

Amma Çin də bu inkişafa elə Qərbi yaratdığı imkanlar hesabına nail olub. Belə ki, bu qütbü təmsil edən ölkələrin transmilli şirkətləri daha çox gəlir əldə etmək üçün Çin iqtisadiyyatına külli miqdarda sərmayə qoyub, eyni zamanda regiona özünün yüksək texnologiyalarını gətiriblər.

"Əjdahalar" ölkəsinin bir qazancı da homin illər ərzində yüksək iqtisadi qüvvələr yetişdirə bilməyib. Paralel olaraq Çin mövcud elmi potensialından istifadə edərək özü yeni texnologiyalar yaradır. Buna baxmayaraq, çinli dövlər aralarında gərginlik yarananda istifadə edilən məsələlərdən biri də Orta dənizlə bağlı idi. Çin tərəfi bu layihənin reallaşmasına, Avropaya və Yaxın Şərqi bir hissəsinə ixracda bu marşrutdan istifadə etməyə maraqlıdır. Qısa, Çin tərəfi Azərbaycanda Orta dənizlə bağlı icra olunan layihələri yüksək qiymətləndirir və Cənubi Qafqazda özünü etibarlı tərəfdaş hesab edir.

Xatırladaq ki, Orta dəniz 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, "vahid pəncərə" prinsipi tətbiq olunur.

Onu da vurğulayaq ki, görülməli tədbirlər sayəsində son iki ayda Transxəzər Beynəlxalq Transit Marşrutu ilə Çindən 13 blok qatırı göndərilib və konteynerlərin Gürcüstan limanlarına çatması cəmi 12 gün çəkib. Məlumat üçün bildirək ki, əvvəllər bu müddət təxminən 40-50 gün idi.

Görülən işlər öz müsbət bəhrəsini verir, ticarət tərəfdaşlarımızın bu marşruta olan güvəni daha da artır. Bunun sayəsində Orta dəniz üzərindən yükdaşımının artan dinamika davam edir. Təkcə ötən il Orta dəniz vasitəsi ilə 2,8 milyon ton yük daşınıb ki, bu da 2022-ci ilə müqayisədə 64 faiz çoxdur.

Prezident İlham Əliyev andiçmə mərasimində ölkə-

donanmasına malikdir, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarını genişləndirmək üçün önəmli işlər görülməli və görülməkdədir. Bu gün ölkələrimiz arasında əməkdaşlıq davam edir. Xəbər verdiyi kimi, Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ÇXR-ə son səfəri zamanı yüksəkçinli dövlət məmurları ilə görüşləri oldu. Görüldü müzakirə edilən məsələlərdən biri də Orta dənizlə bağlı idi. Çin tərəfi bu layihənin reallaşmasına, Avropaya və Yaxın Şərqi bir hissəsinə ixracda bu marşrutdan istifadə etməyə maraqlıdır. Qısa, Çin tərəfi Azərbaycanda Orta dənizlə bağlı icra olunan layihələri yüksək qiymətləndirir və Cənubi Qafqazda özünü etibarlı tərəfdaş hesab edir.

Müasir geosiyasi reallıqlar Asiya ilə Avropa arasında yükdaşıma məsələsində Orta dəniz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) strateji əhəmiyyətini artırır. Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Orta dənizlə bağlı marşrutlardan üstünlüyü barədə demişdir: "Orta dəniz əsas üstünlüklərindən biri odur ki, bu dəniz boyu yerləşən dövlətlər dostluq münasibətlərinə malikdir və onlar arasında sıx əməkdaşlıq qurulub. Biz tərəfdaş ölkələrlə birlikdə dəniz genişləndirilməsi üçün səylər göstəririk, həmçinin bu problemlərin həlli üçün "dar boğazlar"ın müəyyən edilməsi üzərində işləyirik". Nazir müavini, həmçinin iki il əvvəl Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərində 2022-2023-cü illər üçün "dar boğazlar"ın aradan qaldırılması və bu dəniz inkişafı üzrə Yol Xəritəsinin imzalandığını bildirmiş və əlavə etmişdir ki, 2023-cü ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımların həcmi 86 faiz artaraq 2,8 milyon tona çatıb. 2022-ci ildə bu göstərici 1,5 milyon, 2021-ci ildə isə 586 min ton olub.

Prezident İlham Əliyev andiçmə mərasimində ölkə-

Prezident İlham Əliyev andiçmə mərasimində ölkə-

Rüstəm KAMAL, "Azərbaycan"

Azərbaycanın Rumıniya ilə həzləndirdiyi layihə NATO tərəfindən təsdiqlənib

Buxarest Parlament Sarayında keçirilən Rəqəmsal İnnovasiyalar Sammitində təşkil olunmuş "Kritik İnfrastrukturun Mühafizəsi - 2024" Beynəlxalq Konfransı keçirilib.

AZƏRTAC Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) məlumatına istinadla xəbər verir ki, Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov konfransda çıxış edib.

Tural Məmmədov "Enerji infrastrukturalarının fəaliyyətində dayanıqlı vəziyyətdə hallara hazırlıq" mövzusunda baş tutmuş panel müzakirələrində ölkəmizdə bu sahədə ötən il keçirilmiş "Critical Infrastructure Defence Challenge 2023" tədbiri çərçivəsində ilk dəfə kritik infrastruktur sistemlərinin kibernetik müdafiə qabiliyyətinin və bəhrənə vəziyyətlərində informasiya sistemlərinin idarəedilməsinin inkişaf etdirilməsi məqsədilə "Kibernetik müdafiə" yarımının keçirilməsindən bəhs edib.

T.Məmmədov, kritik informasiya infrastrukturalarında informasiya təhlükəsizliyinə məsul komandalara üçün təlim xarakterli belə kibernetik yarışların təşkilinin faydasından danışaraq, texniki təlimlərlə yanaşı, üst səviyyə idarəçiləri üçün də bəhrənin idarəedilməsi mövzusunda "Table Top Exercises" təlimlərinin keçirilməsinin fəvqəladə vəziyyətlərdə adekvat və sürətli qərarların alınması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulayıb.

Eyni zamanda T.Məmmədov enerji infrastrukturalarında informasiya təhlükəsizliyinin yüksəldilməsi məqsədilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutunun birgə hazırladığı "Cyber Poligon" layihəsinin NATO-nun Sübh Nəmin Elm proqramı tərəfindən təsdiqləndiyini və cari ilin may ayından etibarən 2 illik icra ediləcəyini elan edib.

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (QAC) birgə əməkdaşlığı çərçivəsində "Risklər barədə məarifləndirmə və təhlükəsiz davranış" mövzusunda silsilə təlimlərə başlanılıb.

Dövlət komitəsindən AZƏRTAC-a bildirilib ki, məarifləndirici təlimlərin keçirilməsində əsas məqsəd Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində mərhələli surətdə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin mina və partlamamış hərbi sursatlarla (PSD) bağlı məlumatlılığının artırılması, mümkün risk faktorunun minimuma endirilməsidir.



İlk mərhələdə təlimlər Bakı şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Qaradağ rayonundakı "Qobu Park" yaşayış kompleksində ayrı-ayrılıqda vətəndaşlar və məktəblilər üçün təşkil olunub. "Qapı-

qapı" və "Məktəb" formatında keçirilən təlim sессiyaları QAC-in 3 mütəxəssisdən və 10 könüllüdən ibarət heyəti tərəfindən təşkil edilmişdir. "Qapı-qapı" sессiyasında təlimçilər mənzillər və gedərək ailə üzvlərinə zəruri məlumat-

lar verib, onların suallarını cavablandırılıb. "Məktəb" sессiyasında isə təlimlər sinif otaqlarında şagird qrupları üçün interaktiv formada keçirilib.

Təlimlərin hər iki formasında xəbərdarlıq və məlumatlandırıcı nişanlar barədə məlumatlar verilib, məarifləndirici broşürlər paylanıb, nəzəri və praktik vəsaitlərdən istifadə edilib, təhlükə zamanı müdafiə edilə biləcək dövlət qurumları və əlaqə vasitələri xatırladılıb.

Mina və PSD təhlükəsi ilə bağlı məarifləndirici təlimlərə indiyədək 1500-dən çox şəxs cəlb edilib. Təlimlərin keçmiş məcburi köçkünlərin sıx məskunlaşdıqları digər ərazilərdə silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Cenevrədə keçiriləcək "Türk həftəsi" ndə türkdillil dövlətlərin mədəni irsi tanılacaq

Türk dövlətlərinin ortaq mirası, əməkdaşlığı və sənət xəzinəsinin tanınması məqsədilə aprelin 22-dən 25-dək İsviçrənin Cenevrə şəhərində "Türk həftəsi" keçiriləcək. Təntənəli tədbirlərlə qeyd ediləcək həftə Türk Dövlətləri Təşkilatı (TDT) ilə Türk dünyasının digər qurumlarının birgə təşkilatçılığı çərçivəsində baş tutacaq.

Bu barədə AZƏRTAC-a Türk Dövlətləri Təşkilatından məlumat verilib. Bildirilib ki, TDT, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSÖY), Türk Mədəniyyəti və İrsi Fondu, Beynəlxalq Türk Akademiyası və Türk Dövlətləri Parlament Assambleyası (TÜRKP) ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq tədbirlər BMT-nin Cenevrə Bürosu, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Cenevrə Musiqi Konservatoriyası evsahibliyi edəcək.

"Türk həftəsi" çərçivəsində Türk dünyasının zəngin mədəni irsinin təbliğ edilməsi tədbirlər aprelin 22-də Türk Dünyası Sərgisinin təntənəli açılışı və "Davamlı inkişaf məqsədlərinə nail olmaqda yüksələn aktor kimi TDT" adlı konfransa başlayacaq. Konfransda iştirakçılar global çağırışların həlli və davamlı inkişafı təşviq etmək üçün türk əməkdaşlığından istifadə etməklə bağlı ətraflı müzakirələr aparacaq.

Aprelin 23-də türkdillil dövlətlərin əməkdaşlıq təşkilatlarının birgə tədbirlərində müzakirə ediləcəyi "Türk Əməkdaşlıq Təşkilatları: Ortaq İrs, Birgə Tərəqqi" mövzusunda konfrans təşkil olunacaq. Eyni gündə keçiriləcək konsert proqramı ilə TÜRKSÖY sənətçiləri Türk dünyası musiqilərini sənətsevərlərə təqdim edəcəklər.

Aprelin 25-də məşhur qazax bəstəkarı və pianoçu Raxat-Bi Abdysəginin ifasında Türk xalqlarının musiqiləri təqdim olunacaq.

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

Gürcüstanın Barışq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət naziri Tea Axvledianinin iştirakı ilə Dmanisi və Kvevo Kartli bölgəsində məlumatlandırma kampaniyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, nazir bu bölgələrdən bir araya gəlmiş ictimaiyyət nümayəndələrinə çoxkomponentli kampaniya barədə məlumat verib. Qeyd olunub ki, aprelin 16-da başlayan və mayın 22-dək davam edəcək kampaniyanın məqsədi Gürcüstan vətəndaşı olan etnik azlıqları cari dövlət proqramları və xidmətlər, eləcə də digər aktual məsələlər barədə məlumatlandırmaqdan ibarətdir.

Görüşdə çıxış edən Dmanisi rayonunda fəaliyyət göstərən "Vətəndaş-Cəmiyyətin Təhsili və İnkişafı üçün Vətəndaş Birliyi"nin rəhbəri Kamran Xıdırov və birliyin gürcü dili müəllimi Maya Xmaladze Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələr çərçivəsində

gürcü dilinin tədrisinə xüsusi yer verildiyini bildirdilər. Son üç il ərzində ali məktəblərə qəbul olan azərbaycanlıların sayının artdığı, həmçinin bu layihələrin yerli etnik azərbaycanlıların gürcü cəmiyyətinə inteqrasiyasında mühüm rol oynadığı nazirin diqqətinə çatdırılıb.

Nazir bildirdi ki, bu ildən azərbaycanlılar üçün ali təhsil müəssisələrində dövlət hesabına ödənişsiz yerlərin sayı 100-dən 200-ə çatdırılıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Kvevo Kartli bölgəsindən başlanan məlumatlandırma kampaniyası çərçivəsində müvafiq nazirliklərin yüksəkixtisaslı nümayəndələrinin rayonun 70-ə yaxın köndünün sakinləri ilə görüş keçirəcəyi planlaşdırılıb.

Kampaniya çərçivəsində vətəndaşlar təhsil, dövlət dilinin öyrədilməsi, səhiyyə, kənd təsərrüfatı, sosial yardım və qrantlar, dövlət proqramları və xidmətləri, ödənişsiz hüquqi yardım və dövlət tərəfindən təyin olunmuş dəstək tədbirləri haqqında məlumat almaq imkanı əldə edəcəklər.

İŞİMİZ, GÜZƏRANIMIZ

"Yaşıl enerji": günəşimiz və küləyimiz kara gəlir

Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti bu sahədə Azərbaycanla əməkdaşlığını genişləndirir

Azərbaycan və Səudiyyə Ərəbistanı iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirlər. İki ölkə arasında əlaqələr enerji sahəsində özünü daha bariz şəkildə göstərir. Belə ki, son illər ərzində dünya neft sənayesində və OPEC+ formatında ölkələrimiz arasında güclü müttəfiqlik, tərəfdaşlıq və dostluq əlaqələri qurulub. İqtisadi əməkdaşlıq bərpaulanan enerji layihələri ilə getdikcə genişlənir və möhkəmlənir.

Elə bu günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında daha bir saziş - "yaşıl gübrə"lərlə bağlı əməkdaşlıq sazişi imzalanıb. SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycanca dənizdə və quruda külək, günəş və "yaşıl hidrogen" kimi bərpaulanan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair əməkdaşlıq haqqında sazişin imzalandığı məmnunluqla qeyd olunub. Bu xüsusda yeni imzalanmış sonadın "Aşağı karbonlu yaşıl gübrə" layihəsi çərçivəsində "yaşıl gübrə"lərin (əsasən karbamid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutduğu bildirilib. Sazişə əsasən, "ACWA Power" şirkətinin "Aşağı karbonlu yaşıl gübrə" layihəsinin bərpaulanan enerji və "yaşıl hidrogen" istehsalına aid olan hissələrində aparıcı rol oynayacağı vurğulanıb.

Əlbəttə, bu, "ACWA Power"-in ölkəmizdə dəstəklədiyi ilk layihə deyil. 2022-ci il yanvarın 13-də Bakıda, "Gülüstən" sarayında "ACWA Power" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlləşmə mərasimi keçirilmişdir. Həmin tə-



birdə Prezident İlham Əliyev çıxış edərək demişdir: "Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılaraq bu gün artıq biz bu gözəl günü birlikdə qeyd edirik. Bu stansiya Azərbaycanda bərpaulanan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Onun istehsal gücü 240 meqavattır və təbii ki, dediyim kimi, həm ölkəmizin enerji təhlükəsizliyinə töhfə verəcək, eyni zamanda çoxlu iş yerlərinin yaradılmasına səbəb olacaqdır. Həmçinin bizim təbii qaza qənaətimiz ilə bağlı planlarımızda olan məsələlər də öz həllini tapacaqdır. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır. Mən şadam ki, bizim bərpaulanan bu böyük enerji layihə-

sinin icraçısı və investoru qardaş Səudiyyə Ərəbistanının şirkətidir... Şirkət haqqında çox danışmaq olar, təkcə onu qeyd etməliyəm ki, bu, enerji sahəsində dünyanın ən böyük şirkətidir. Mənə verilən məlumata görə, şirkət tərəfindən inşa edilmiş stansiyaların enerji istehsalı gücü 42 min meqavattıdan çoxdur. Yəni təsəvvür etmək o qədər də çətin deyil və şadam ki, bu şirkət Azərbaycana da maraq göstərir".

Həmin tədbirdə Səudiyyə Ərəbistanından gəlmiş səlahiyyətli nümayəndə vurğulamışdır ki, hazırda ölkələrimiz bütün dünya ilə birgə iqlim dəyişikliyinə qarşı mübarizənin aparılmasında və global istiləşmənin fəsadlarının qarşısının alınmasında bir araya gələrək ortaq və mühüm marağa sahibdir: "ACWA Power" 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında elektrik enerjisinin olma dərəcəsi 50 faizə qədər artırılacaq. Əlavə olaraq "ACWA Power" şirkəti Səudiyyə Ərəbistanında enerji mənbələri sayəsində təmin etmək üçün külək və

günəş enerjisi potensialını artıraraq Krallığımızın bərpaulanan enerji sahəsində təşəbbüslərinin önündə olub. Bu gün qeyd etdiyimiz kimi, Azərbaycana yatırılan 300 milyon dollara yaxın sərmayə "ACWA Power" şirkətinin Səudiyyə Ərəbistanı hüduqlarından kənarında qoyduğu ən iri sərmayədir.

Bildiyiniz kimi, bu enerji stansiyasının gücü külək hesabına ödənilən 240 meqavatt olacaq ki, bunun da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək. Eyni zamanda 220 milyon kubmetr qaza qənaət olunacaq və biz il ərzində 400 min ton karbon qazının atmosferə atılmasını azaldacağıq. Bununla biz Azərbaycanın 2030-cu ilə qədər bərpaulanan enerji mənbələri sayəsində 30 faiz elektrik enerjisinin ödənilməsi məqsədində əhəmiyyətli dərəcədə töhfə vermiş olacağıq. Əlavə olaraq "ACWA Power" şirkəti Səudiyyə Ərəbistanında enerji mənbələri sayəsində təmin etmək üçün külək və

dumu imzalayacaq ki, onun ümumi gücü təxminən 500 meqavatt olacaqdır. İlk mərhələdə külək enerjisindən istifadə potensialı araşdırılaraq "yaşıl karbohidrogen"lərin hasil edilməsindəki mümkün töhfəyi öyrəniləcək".

Bundan bir il sonra, 2023-cü il fevralın 3-də Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 9-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının 1-ci iclasları çərçivəsində Azərbaycanın Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında "Dənizdə 1,5 QVt-dək külək layihəsinin həyata keçirilməsinə dair İcra Müqaviləsi", "Quruda 1 QVt külək stansiyasının yaradılmasına dair İcra Müqaviləsi" və "Azərbaycan Respublikasında enerji saxlanma sistemlərinin inkişaf etdirilməsinə dair Anlaşma Memorandumu" imzalanmışdır. Bununla da ölkəmizin "ACWA Power"lə bərpaulanan enerji sahəsində əməkdaşlığı yeni mərhələsinə qədəm qoymuşdur.

Keçən ilin sentyabr ayında isə İqtisadiyyat Nazirliyində "ACWA Power" şirkətinin İdarə Heyətinin sədrliyi ilə görüşdə Azərbaycanda həyata keçirilən külək-elektrik stansiyası, dəniz suyunun duzlaşdırılması layihələrinin icra vəziyyəti, alternativ enerji mənbələrindən istifadənin səmərəliliyi, "yaşıl enerji" sahəsində potensial layihələrin reallaşdırılması imkanları barədə müzakirələr aparılmışdır. Bildirilmişdir ki, enerji səmərəliliyinin artırılması, bərpaulanan enerji sahəsinin inkişafı müasir çağırışlar fonunda ölkəmizin əsas prioritetlərindəndir. Bu istiqamətdə "ACWA Power" şirkəti ilə əməkdaşlığa önəm verilir.

"Yaşıl dünya naminə həmrəylik il"ndə, ölkəmizin COP29-a evsahibliyi etməyə hazırlaşdığı bir dövrdə bu əməkdaşlığın önəmi daha da artır.

Flora SADIQLI,
"Azərbaycan"

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə keçirilən tədbirə qatılıb



Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndə heyəti Türkiyədə "Müdafiə və Havaçılıq sahəsində" keçirilən tədbirdə iştirak edir.

Ankara şəhərində altıncı dəfə keçirilən tədbirdə Türkiyənin 300-dək şirkətinin iştirakı ilə yanaşı, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər güc strukturlarının nümayəndələri də qatılıblar.

Tədbirin açılış mərasimində təşkilatçılarla yanaşı, Türkiyənin müdafiə sənayesi naziri iştirak və çıxış ediblər. ICDDA 2024-də mülki aviasiya, quru, dəniz, hava sistemləri və daxili təhlükəsizlik sahələrində təcrübəli ekspertlərin moderatorluğu ilə bir sıra panel müzakirələr təşkil edilmişdir.

Tədbir müzakirələr, təcrübə mübadiləsi və sərəgi ilə işini davam etdirir.

Azərbaycan və Finlandiya nümayəndələri COP29-a hazırlığı müzakirə ediblər

COP29-un Rəyasət Heyətinin nümayəndələri Finlandiyanın ATƏT-in yanında daimi nümayəndəsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə COP29-a hazırlıq prosesini müzakirə ediblər.

Trend bu barədə COP29-un Rəyasət Heyətinin üzvü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Beynəlxalq əməkdaşlıq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Fuad Hüseynovla istinadən xəbər verir.

"Finlandiyanın ATƏT-in yanındakı daimi nümayəndəsi Vesa Hakkiminenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə COP29-a hazırlıq prosesi üzrə çox məmnunlu müzakirə aparıldı", - o deyib.

Görüşün əhəmiyyətini izah edən F.Hüseynov Finlandiyanın 2025-ci ildə ATƏT-ə sədrlik edəcəyini, Azərbaycanın isə bu beynəlxalq təşkilatlarla müxtəlif proqramlar üzrə əməkdaşlıq etdiyini qeyd edib.


Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. İki həftə ərzində Bakı dünyanın mərkəzinə çevriləcək və 70-80 minə yaxın xarici qonağı qəbul edəcək.



Ankarada Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib

Aqrar sahədə iki ölkə arasında əməkdaşlığın perspektiv istiqamətləri müəyyən edilib

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Türkiyədə rəsmi səfərdədir. Səfər çərçivəsində Ankarada Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclası keçirilib. İclasda tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparılıb.



Nazir Məcnun Məmmədov Türkiyə Respublikasının bütün sahələrində olduğu kimi, kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Bildirilib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, bayatlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq uğurla davam edir. İclasda iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması, xüsusilə Azərbaycanın istehsal etdiyi məhsulların Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Daha sonra iki qardaş ölkənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyət Bəyannaməsi və Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb. Sənədlərdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib. Tərəflər iki ölkə arasında aqrar təhsil, mütəxəssis hazırlığı, aqrar tədqiqat və inkişaf, torpaqların konsolidasi-

yası, bayatlıq, heyvan xəstəliklərinə qarşı peyvənd vasitələri ilə təchizat və digər sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

İkitarəfli əməkdaşlığın əhəmiyyətindən danışan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov imzalanmış sonadların Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa, o cümlədən elmi-tədqiqat sahəsində məlumat mübadiləsinə, birgə elmi tədqiqat işlərinin aparılmasına, müasir tədqiqat metodlarının tətbiqinə, ümumiyyətlə, aqrar sahənin inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı isə öz növbəsində iki nazirlik arasında müəyyən edilən Fəaliyyət Planının bütün maddələrinin həyata keçirilməsinin vacibliyindən danışdı. "Azərbaycan ilə dialoq fəal şəkildə davam edir. Kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi xidmət edən əməkdaşlığa böyük əhəmiyyət veririk", - deyərək türküyəli nazir əlavə edib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana bölgəsində Şərqi Ağdöniz Kənd Təsərrüfatı Tədqiqat İnstitutu, sını intellektual vasitəsilə idarə olunan müasir suvarma sistemlərinin fəaliyyəti ilə tanış olacaqdır.

"Azərbaycan"

Kapital sabitlik və sakitlik sevir

3 ay ərzində ölkə üzrə əsas kapitala 3,8 milyard manat vəsait qoyulub

Qlobal səviyyədə baş verən məlum səbəblərdən dünya iqtisadiyyatı əziyyət çəkməkdə davam edir. Ölkələrin bir-birlərinə tətbiq etdikləri sanksiyalar ticarət əlaqələrinə mənfi təsir göstərməklə yanaşı, investisiya qoyuluşunu da azaldır. Necə deyirlər, əsl domino effektidir.

Prezident İlham Əliyevin uğurlu iqtisadi islahatlarının əsas hədəflərindən biri də iqtisadi dinamizmi qorumaq üçün investisiya qoyuluşunu təmin etməkdir. Xüsusən ölkəyə xarici investisiyaların cəlb olunması üçün müxtəlif stimullaşdırıcı tədbirlərin görülməsi dövlət başçısının diqqət mərkəzindədir. Yeri gəlmişkən qeyd edək ki, bu istiqamətdə atılan addımlar, aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Dəfələrlə Dünya Bankı, Davos Dünya İqtisadi Forumu və digər beynəlxalq reyting qurumları tərəfindən Azərbaycanda mövcud durum yüksək qiymətləndirilib. Növbəti belə bir açıqlama Beynəlxalq Valyuta Fondu tərəfindən bəyan edilmişdir. Belə ki, fondun 2024-cü ilin hesabatına görə, Azərbaycan xarici investisiyalar üçün ən cəlbədar ölkə elan ediləcək "Top-7"yə daxil olub. Sözsüz ki, fondun apardığı araşdırmaların nəticəsi olaraq ölkəmizə belə bir yüksək qiymət verilib. Son dövrlər dövlət tərəfindən xarici investisiyaların qorunması, təşviqi və yabançı sahibkarlara qeyri-neft sektoruna sərmayə qoyuluşunda edilən güzəştlər Beynəlxalq Valyuta Fondunun diqqətindən yayınmayıb və nəticədə qurum öz yüksək qiymətini verib.

Son rəqəmlərə gəldikdə, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-mart aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 3 milyard 809,2 milyon ma-

nat və ya ötən ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox investisiya yönəldilmişdir. Hesabat dövründə neft-qaz sektoruna yatırılmış investisiyanın həcmi 2,7 qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 4,8 faiz artmışdır. Ümumi sərmayənin 2 milyard 122,6 milyon manatı məhsul istehsalı, 1 milyard 453,1 milyon manatı xidmət sahələrinin, 233,5 milyon manatı isə yaşayış evlərinin tikintisinə yönəldilmişdir.

Statistik rəqəmlərə diqqət yetirdikdə görürük ki, kapital qoyuluşunda dövlətin payı yüksəkdir. Bu da təbii ki, dünyada baş verən proseslərlə bağlıdır. Qlobal sə-

qeyri-dövlət sektorları tərəfindən qoyulmuşdur. Sərmayə qoyuluşunun 70,4 faizinin tikinti-quraşdırma işlərinə sərf edilməsi isə işğaldan azad olunan ərazilərdə aparılan nəhəng bərpə-quruculuq işləri ilə bağlıdır. Onu da nəzərə çatdırmaq ki, 3 ay ərzində daxili mənbələr hesabına əsas kapitala yönəldilən investisiyaların dəyəri ümumi sərmayənin 79,4 faizini təşkil etmişdir. Bu dövr əsas kapitala yönəldilən investisiyalarda müəssisə və təşkilatların vəsaitləri 1 milyard 924,1 milyon, bütçə vəsaitləri 1 milyard 475,6 milyon, digər maliyyə mənbələri isə 409,5 milyon manat olmuşdur.



viyyədə baş verən siyasi və hərbi qarşıdurma, Rusiya-Ukrayna, HƏMAS-İsrail müharibələri, indi də İran-İsrail arasında baş verən hərbi qarşıdurma beynəlxalq səviyyədə investisiya qoyuluşuna mənfi təsir göstərir. Dünyanın iri sərmayədarları bu üzündən baş verən proseslərin nə ilə bitəcəyini gözləyir. Belə çətin sərəgi-də hökumətin milli iqtisadiyyatın inkişaf tempini qorumaq üçün dövlət vəsaiti hesabına investisiya qoyuluşunu davam etdirmək barədə qərar verməsi doğru yoldur. Bununla ölkə iqtisadiyyatında inkişaf dinamikası qorunub saxlanılır.

Bələklə, hesabat dövründə ümumi sərmayənin 54,6 faizi dövlət, 45,4 faizi

Azərbaycan nefti ucuzlaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,02 ABŞ dolları, yaxud 3,3 faiz azalaraq 88,51 dollar olub.

Trend xəbər verir ki, "Brent" markalı neftin iyun fuçerlərinin qiyməti 89,34 dollar təşkil edib. Azərbaycanın bulki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Pərakəndə ticarət dövriyyəsi 3,1 faiz artıb

"Bu ilin ilk rübündə Azərbaycan ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib".

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial sənəkdə hesabında yazıb. "Bütövlükdə pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub. Bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb. Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəldir".

Rüstəm KAMAL,
"Azərbaycan"



ŞUŞA İslam dünyasının mədəniyyət paytaxtıdır

● Qarabağ Azərbaycandır!

Mədəniyyət paytaxtımız, qəhrəmanlıq zirvəmiz

Şuşanın adı çəkiləndə istər-istəməz ilk ağıla gələn söz zirvə olur. Dağlar qoynunda məskən salan bu tarixi qala şəhəri təkcə inzibati ərazi baxımından zirvədə yerləşmir, həm də mənən bir ucalıqdır, məqəmdir... Arzularımızın ünvanı, sevgimizin qibləsidir. Mədəniyyətimizin paytaxtı, qəhrəmanlıq zirvəmizdir.

Qürurumuzun fəth yeri, Vətən yolunda canlarını qurban verən ölümsüz igidlərin müqəddəs qurbangahı, birliyi-mizin rəmzi, Tanrının yaratdığı ən gözəl əsərdir Şuşa. Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. Dağların sinəsi ilə uzanmış gedən gözəl yolları, zirvələrdə dalğalanan üçrəngli Azərbaycan bayraqları, hər gün bir boy da böyüyən yeni binaları, bərpaolunan tarixi abidələri, yenidən həyata qaytarılan dini ocaqları Şuşanın gözəlliyinə bir rəng qatır.

Şuşa tariximizin bizə gəlib çatan ən qiymətli yadigarlarındandır. "Bazarbaşı" deyilən yerdən "Şeytanbazar" qədər uzanan istüörtülü ticarət mərkəzi və şəhərin əsas küçəsi "Rastabazar" adlandırılıb. "Rastabazar" küçəsi boyunca tikilmiş ibadətəh və ticarət təyinatlı binalar, birmərtəbəli dükənlər, ikimərtəbəli karvan-saradan və qoşa minarəli yaraşlıq Cümə məscidindən ibarət olub. XX əsrin əvvəllərində şəhərdə 1464 dükən qeydə alınıb. Tarixi mənbələrdə XVIII əsrin sonu - XIX əsrin əvvəl-

lərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın fəaliyyət göstərdiyi bildirilir. 1809-cu ilin məlumatına görə, o dövrdə Şuşada 1500 toxucu dəzgahı fəaliyyət göstərirdi. Tarixi mənbələrdə XVIII əsrin sonu-XIX əsrin əvvəllərində artıq Şuşada çoxlu sayda manufakturaların və 2 mindən çox sənətkarın çalışdığı qeyd edilir.

Şəhərdə olan 17 məhəllənin hər birinin məscidi, bulağı və hamamı olub. XIX əsrin ikinci yarısında şəhər əhalisinin sayı tanınmış alim və sənətkarlar da daxil olmaqla 25 min olduğu yazılır. Azərbaycan Milli Elmlər Akademiyasının məlumatına görə, təkcə XIX əsrdə Şuşada 95 şair, 22 musiqişünas, 38 xanəndə, 19 xəttat, 16 nəqqaş, 12 nüsxəbənd, 5 astronom, 18 memar, 16 həkim, 42-yə qədər məlüm və sairə olmuşdur. Bu böyük ziyalı təbəqəsi, Şuşa şəhərini mədəniyyət mərkəzinə çevirməkdə, burada elmi və mədəniyyəti inkişaf etdirməkdə çox böyük rol oynamışlar.

Erməni vandalları 1992-ci il mayın 8-də Şuşanı işğal etdikdən sonra rayonun 25 mək-

təbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, institut filiali, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalqası Dövlət Muzeyinin filiali, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziya, Şorq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Ruhumuzun paytaxtı Şuşa bu gün həm də işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti, quruculuq və bərpa işlərinin mərkəzinə çevrilib. Şəhərin elektrik, su təchizatı, rabitə xətlərinin yenidən qurulması, sosial infrastrukturun bərpası işləri demək olar ki, başa çatıb. Şuşalıların doğma yurdlarına geri qayıtmaları üçün Şuşa şəhərinin baş planına uyğun olaraq 8 hektar ərazidə yerləşən yaşayış kompleksində sürətlə inşaat işləri görülməkdədir. Qeyd edək ki, tikinti işləri Şuşanın müxtəlif yerlərində yaşayan gənc soydaşlarımız və tonə dönrək ilk ziyarət etdikləri yer Şuşa olur. Bir zamanlar erməni quldurlarının dağıtdıran etdikləri şəhərdən indi musiqi səsləri eşidilməkdədir.

Fərəhlə qeyd edək ki, 2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilib. Qürurumuzun, mədəniyyətimizin paytaxtı gözəl Şuşa Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə "Gənclər Paytaxtı 2024" Beynəlxalq Programına evsahibliyi etməyə hazırlaşır.

Hər gün bir boy böyüyüb düşməyə dörd olan Şuşanın büsətinə min alqış!

Elsən QƏNİYEV, "Azərbaycan"

● Zülfüqar Hacıbəyov - 140

Əbədiləşən sənətkar ömrü

Səhrkar təbiəti, sərın bu-laqları və sıx meşələri ilə əhatə olunmuş Şuşa istedadlar diyarı, xanəndələr şəhəri kimi tanınır. Şuşa Vəqifin vətəni, Xurşidbanu Natəvanın, N.Vəzirovun, Ə.Haqverdiyevin, S.S.Axundovun və bir çoxlarının yetişdirdiyi torpaqdır. Bu məkanın yetişdirdiyi sənətkarlardan biri də dahi Üzeyir bəyin böyük qardaşı Əməkdar incəsənət xadimi Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovdur. Bu il görkəmli bəstəkarın anadan olmasının 140 yaşı tamam olur.



lor formaları ilə Avropa musiqi janrı nümunələrinin sintezini yaratmaq təşəbbüsü edilmişdir. Sadalanan bu opera və musiqili komediyalar onun bəstəkarlığı nailiyyətləridir. Əsərlərin əhəmiyyəti ondan ibarətdir ki, onlar Azərbaycanın musiqi sənətində yeni yaradıcılıq formalarının meydana gəlməsi prosesini sürətləndirmişdir.

Ü.Hacıbəyovün musiqili komediyalarında olduğu kimi, "Əlli yaşında cavan" operettasında da dövrün müasir məişətinin bözi cəhətləri əksə çıxarılır, imtiyazlı siniflərin - zədgənlərin, burjuaziyann və ruhanilərin qüsurları kəskin tənqid olunur. Sovet hakimiyyəti illərində bu musiqili komediya Bakıda və ölkəmizin digər şəhərlərində dəfələrlə səhnələşdirilib.

1916-cı ildə "Aşıq Qərib" operasını yazır. Yerli mətbuat səhifələrində qeyd olunurdu ki, mayın 13-də H.Z.Taqiyevin teatrında Z.Hacıbəyovun yeni "Aşıq Qərib" operası tamaşaya qoyularkən zal adamları dolu idi. 1916-cı ildə opera Azərbaycan səhnəsində beş dəfə tamaşaya qoyulmuşdur. Hər dəfə o, geniş tamaşaçı kütləsinin böyük rəğbətini qazanmışdır. Operanın musiqisi xalq motivlərindən, həmçinin Şorqin klassik melodiyalarından bəhrələnməmişdir. Əsərin əsas musiqi materialı muğamlardan ibarətdir.

1917-ci ildə Z.Hacıbəyov süjeti xalq rəvayətindən alınmış "Üç aşıq və Məlikməmməd" adlı fantastik opera üzərində işləyir, lakin nə inqilaba qədər, nə də sovet dövründə bu opera tamaşaya qoyulmur.

Bəstəkar musiqi sənətinin bir çox janrlarında əsərlər yaradır, musiqi-təbliğatlı fəaliyyətilə məşğul olur. O, özünü simfonik musiqi sahəsində də sınamışdır. 1932-ci ildə "Köhlə qadınların rəqsi" adlı kiçik bir pyes bəstələmişdir.

Z.Hacıbəyovun oğlu - bəstəkar və dirijor Niyazi ilə birlikdə Azərbaycan dramaturqu C.Cabbarlının pyesi əsasında 1936-cı ildə çəkilmiş "Almaz" kinofilminə musiqi yazmışdır.

1937-ci ildə Zülfüqar Hacıbəyov Azərbaycan estradasına bədi rəhbər vəzifəsinə dəvət olunur və burada onun təşkilatçılıq bacarığı üzə çıxır. Sovet hökuməti bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı rolunu yüksək qiymətləndirir. 1943-cü ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adına layiq görülür.

Zülfüqar Hacıbəyov 1950-ci ildə sentyabrın 30-da vəfat etmişdir. Musiqili Komediya Teatrının əsasını qoyan sənət xadimlərindən biri kimi Z.Hacıbəyov Azərbaycanın musiqi mədəniyyəti tarixində xidmətləri olan şəxsiyyətdir.

Nərgiz QƏDİROVA, Ü.Hacıbəyovün ev-muzeyinin elmi katibi

● Yeni nəşrlər

Şuşanın mədəni irsi epiqrafik abidələr əsasında tədqiq edilir

AMEA-nın akademik Z.Bünyadov adına Şorqşünaslıq İnstitutunun Din və İctimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev "Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında" adlı monoqrafiyası işıq üzü görüb.

Kitabın elmi redaktoru və ön sözünün müəllifi akademik Gövhər Baxşəliyeva, rəyçiləri isə professor Sakit Hüseynov və tarixi üzrə fəlsəfə doktoru Əmmar Abbasovdur.

Monoqrafiya əsərinin mövzusu və kitabda qarşıya qoyulmuş hədəflər olduqca aktual və öyrənilməsi mühüm problemlərdir. Belə ki, 30 il işğal dövründə erməni qəsbkarları tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş vandal aktların, o cümlədən dağıdılmış və yaxud təhrib, təhrif edilmiş abidələrin müəyyənəşdirilməsi çox böyük əhəmiyyət kəsb edir. Başqa ifadə ilə desək, Şuşa şəhərinin tarixinin və maddi-mədəni irsinin müxtəlif yönələri ilə yeni baxış bucağı və yeni reallıqlar əsasında tədqiq edilməsi Azərbaycan elminin qarşısında duran mühüm vəzifələrdən biridir.

Tədqiqat əsəri struktur baxımından giriş, iki fəsil, bir neçə paragraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Əsərin birinci fəsilində Qarabağın və Şuşa şəhərinin tarixinə, toponimikasına, bu torpaqlarda yaşamış xalqların etnogenezinə və XIX əsrin ikinci yarısına qədər bu coğrafiyada cərəyan etmiş ictimai-siyasi hadisələrinə qısa şəkildə nəzər salınıb.

Əsərin ikinci fəsilində Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi, XVIII-XIX əsrlərdə bu regionda hakim olmuş ictimai-dini ideologiya, o cümlədən iqtisadi-siya-

si vəziyyət və bir sıra digər məsələlər epiqrafik abidələr əsasında tədqiq edilir.

Xüsusi vurğulanmaldır ki, bütövlükdə Azərbaycan, əlxlxsus Şuşa şəhəri epiqrafik abidələrlə, inşaat kitabələri və məzar daşları üzərində hökk olunmuş yazırla zəngin olan bir məkandır. Yazılı kitabələr, üzərinə hörlülmüş hər hansı bir inşaat binası və tarixi abidə haqqında ilk məlumat verməklə yanaşı, aid olduğu dövrün və ərazinin mədəniyyəti, memarlığı, ideoloji və ictimai fikri, eyni zamanda dil xüsusiyyətləri haqqında dolğun təsvirlər yaradır.

Tədqim edilən tədqiqat əsərində Şuşa şəhərinin tarixinə və mədəniyyətinə möhöz epiqrafik abidələr əsasında işıq salınıb. Doğrudur, Şuşa şəhərinin epiqrafik abidələri əvvəllər, müxtəlif illərdə Azərbaycanlı epiqrafist alimlər tərəfindən araşdırılısa da, bir çoxu diqqətdən kənar qalmış və yaxud geniş şəkildə tədqiqatə cəlb edilməmişdir. Əvvəllər heç bir alim tərəfindən araşdırılmamış bir çox epiqrafik abidələrin ilk dəfə olaraq E.Mustafayev tərəfindən aşkarlanması və tədqiq edilməsi əsərin səciyyəvi xüsusiyyətlərindən biridir. Şuşa şəhərində salamat qalmış və yaxud dağıdılmış müxtəlif təyinatlı abidələrin üzərində ərəb, fars və Azərbaycan dillərində hökk olunmuş yazılar dəqiq oxunaraq, ana dilimizə tərcümə edilib.

Kitabda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi tədqiq edilir. Əsərdə tarixi mənbələr, xüsusilə ön mötəbər qaynaqlardan biri hesab edilən epiqrafik abidələr əsasında Şuşa şəhərinin maddi mədəniyyət tarixi bütöv halda əks etdirilib. Şuşa



şəhərinə aid süls, nəsx, nəstəlik xətləri ilə hökk olunmuş ərəb-fars və türkdilli kitabələrdəki mətnlər tədqiqatçı tərəfindən düzgün şəkildə oxunaraq, orijinal dillərdə sadə qrafikaya çevirilib, eyni zamanda həmin yazılar ana dilimizə tərcümə edilib və digər önəmvi tarixi mənbələrlə qarşılaşdıraraq geniş şəkildə şərhərlə verilib. Şuşa şəhərinin maddi-mədəni irsi, o cümlədən XVIII-XIX əsrlərdə regionda cərəyan edən iqtisadi-siyasi və ictimai-dini hadisələrlə bağlı prosesləri öyrənmək istəyənlər üçün dəyərli mənbə olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Oxuculara tədqim olunan kitab ümumilikdə Qarabağın, xüsusilə Şuşa şəhərinin tarixi, maddi-mədəni irsi ilə tanış olmaq istəyənlər üçün dəyərli mənbə olub. Şuşa şəhərinin maddi-mədəni irsi, epiqrafik abidələri ilə bağlı yetkin təsəvvür yaratmaq və XVIII-XIX əsrlərdə regionda, o cümlədən Şuşada cərəyan edən iqtisadi-siyasi və ictimai-dini hadisələrin öyrənilməsində kitabı münasib mənbə hesab etmək mümkündür.

İradə ƏLİYEV, "Azərbaycan"

"Xurşidbanu Natəvan" tamaşası növbəti dəfə nümayiş olunacaq



Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" pyesi əsasında səhnələşdirilən yeniaddı tamaşaya yenidən nümayiş olunacaq.

Teatrdan bildirilib ki, tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şair Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikri və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qənaibə qalmır. Natəvan xalqın vəziyyətinə yaxşılaşdırmaq üçün yollar aarayır, ölindən gələnini etməyə çalışır.

Xurşidbanu Natəvanın həm də incə insani duyğularlı məharətli tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da səhnə əsərində diqqət mərkəzindədir.

● Şuşa mədəniyyətinin inciləri

Qasım bəy Zakir

Mədəniyyət Nazirliyinin "Şuşa mədəniyyətinin inciləri" layihəsi müxtəlif bölmələrlə üzrə təqdimatlarla davam edir. "Şuşa ili" münasibətilə həyata keçirilən layihənin "Şuşanın simaları" bölməsinin növbəti təqdimatı Qasım bəy Zakirə həsr olunub.

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olub. Onun əsl Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir.

Zakirin satirasında ən əhəmiyyətli tənqid olunanlar gücsüzlüyü və acizlən hıuqlarını tapdalayanlardır.

Onun müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşıq", "Aşıqın toam bisməyi", "Aşıq və məşuq haqqında", "Zövcü-axər", "Tərən və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyaz dərviş", "Əxlaqsız qazi", "Xalqa vəz deyən, özü fışıq fücürdən çıxan biəməl alim" kimi mənəmz hekayələri vardır. Zakirin mənəmz hekayələrində məhəbbət insanın ulvi və nəcib hissi kimi təsvir olunur.

Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnaadır. "Aslan, Qurd və Çapaq", "Dəvə və Əşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında", "İlan, Dəvə, Tisbağa", "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında", "Tisbağa, Qarğa, Kəsəyən, Ahu" adları ilə təmsilli çap olunub. Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəllə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə edib.

O, 1857-ci ildə Şuşada vəfat edib və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilib.

Yusif Vəzir Çəmənlini

XX əsr Azərbaycan ictimai-siyasi fikri tarixinin ən parlaq nümayəndələrindən biri olan Yusif Vəzir Çəmənlini 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub.

İlk təhsilini Şuşada Molla Mehdiyin məktəbində alıb. 1910-cu ildə Bakı Reallı Məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin Hüquq fakültəsinə daxil olub. Bu dövrdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüğü məşhur "Məlik Məmməd" nağılı qələmə alıb. O, "Çəmənlini" təxəllüsündən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb. 1912-ci ildə Kiyevdə, 1919-cu ildə İstanbulda müxtəlif vəzifələrdə çalışıb. Bu dövrlər ərzində də ədəbi yaradıcılığını uğurla davam etdirib.

Vətəninə qayıdan Yusif Vəzir "Bakı işçisi" nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkili işləyir, Azərbaycan Dövlət Universitetinin Şorqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərslər deyir.

1938-ci ildə Yusif Vəzir Əzəbkəstanın Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda institut kitabxanasına müdir təyinat olub. 1940-cı ildə həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənlini 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olub. 1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.



Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub



Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan tədbirdə əvvəlcə federasiyanın yeni talismanları - zərif ceyran və cəsür tülkü itimaiyyəyə təqdim edilib.

Sonra iştirakçı ölkələrin dövlət bayraqları arenanın mərkəzinə götürüldü.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək, paytaxtımızın gimnastika növləri üzrə daha bir nüfuzlu yarış



qəbul etməsini ölkəmizdə idmana göstərilən diqqət və qayğının nümunəsi kimi dəyərləndirib. Bakının dünya gimnasti-

kasının əsas mərkəzlərindən biri olduğunu deyən nazir, Azərbaycanın idman uğurlarının artacağını və gimnastikanın ildən-ildə daha da inkişaf etdiyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Yarışda 41 ölkəni təmsil edən 116 idmançı iştirak edir. Ənənəyə uyğun olaraq kubokda ən çox icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi "AGF Trophy" Kuboku təqdim olunacaq. Yarış aprelin 21-də yekun vurulacaq.

OXUCULARIN VƏ MƏTBUATYAYIMI TƏŞKİLATLARININ NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə
2024-cü il üçün abunə yazılış davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuatyayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC	(012) 598-49-55, (051) 225-02-13
"Azərmətbuatyayımı" ASC	(012) 441-19-91, (050) 322-33-17
"Qaya" firması	(012) 566-77-80, (050) 214-40-53
"Region Press" MMC	(055) 316-79-01, (050) 316-79-01
"Səma-M" MMC	(012) 594-09-59
"Ziya" LTD	(012) 497-76-96, (050) 306-77-22
"Pressinform" MMC	(012) 598-49-52, (070) 340-01-00
"City press" MMC	(055) 819-09-26

1 illik - 187,20 (yüz səksən yeddi manat iyirmi qəpik) manat
6 aylıq - 93,60 (doxsan üç manat altmış qəpik) manat
3 aylıq - 46,80 (qırx altı manat səksən qəpik) manat
1 aylıq - 15,60 (on beş manat altmış qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

"Səba" ASC-nin səhmdarlarının nəzərinə!

21 may 2024-cü il tarixdə saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənəkar ümumi yığıncağı keçiriləcəkdir.

Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:

- "Səba"ASC-nin tək təsisiyyəti ilə təşkilatı-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan yeni hüquqi şəxs yaradılması haqqında;
 - Hüquqi şəxsin təsis edilməsi haqqında;
 - Hüquqi şəxsin hüquqi ünvanının müəyyən edilməsi haqqında;
 - Hüquqi şəxsin nizamnamə kapitalının, o cümlədən nizamnamə kapitalına ödənilən pul olmayan ödəmələrin (nizamnamə kapitalındakı mayaların) dəyərini təsdiq edilməsi haqqında;
 - Hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında;
 - Hüquqi şəxsin icra orqanı haqqında;
 - Hüquqi şəxsin dövlət qeydiyyatına alınması haqqında.
- Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.

Əlaqə telefonu: +994124044441;

Ünvan: AZ0100, Abşeron r-nu, Xırdalan ş., Heydər Əliyev pr-ti, 1.

"Səba"ASC-nin İdarə Heyəti

"Azərişiq" ASC Şirvanda yenidənqurma işlərini davam etdirir

Prezident İlham Əliyevin göstərişləri əsasında "Azərişiq" ASC bütün regionlarda yenidənqurma işlərini uğurla davam etdirir. İnvestisiya layihəsi çərçivəsində Şirvan elektrik şəbəkəsində də yenidənqurma və əsaslı təmir işləri görülür. Şirvan şəhərində 35 kV-luq hava xətlərinin keçdiyi ərazidə dəmir dayaqlar bəndirilib və müasir tipli, izolyasiyalı kabel xətləri çəkilib.

Qurumun Mətbuat xidmətinin verdiyi məlumata görə, şəhərdə 35 kV-luq 754.1, 754.2 və 756 sayılı hava xətlərinin keçdiyi ərazidə Tədbirlər Planına uyğun olaraq əsaslı təmir-bərpa və yenidənqurma

işləri həyata keçirilib. Həmin ərazidə, həmçinin 35 kV-luq müasir tipli yeni dayaqlar bəndirilib. Təhlükəsizlik tədbirləri nəzərə alınaraq işlər görülərək xətlər və dayaqlar əhalinin sıx məskunlaşdığı ərazilər-

dən çıxarılaraq daha olverişli ərazilərə köçürülüb.

Xatırladaq ki, Şirvan şəhərinin və Hacıqabul rayonunun əksər hissələrindən keçən elektrik xətləri ötən əsrin ortalarında çəkilib. 60-70 il istismar edildiyi üçün bu xətlərin əsaslı yenidənqurmaya ehtiyacı var idi. Müasir elektrik şəbəkəsinin qurulduğu ərazilərdə sakinlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunurlar.

Şirvan regional enerji təchizatı və satış idarəsinin (RETSİ) əhatə etdiyi şəhər və rayonlarda yenidənqurma işləri davam etdirilir. Həmin investisiya proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kond və qəsəbələrin elektrik şəbəkəsi yenilənir. Məqsəd abonentlərin dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması ilə yanaşı, həm də elektrik enerjisi itkilərini minimuma endirməkdir.

Ürəyinizi qoruyun

Ölümə səbəb olan xəstəliklər sırasında ürək-damar problemləri ilk yerlərdə gəlir. Həkimlər bildirirlər ki, ürək problemləri vaxtında aşkarlananda əksər hallarda aradan qaldırılır. Ona görə də profilaktiki olaraq müayinələrdən keçmək və ilkin əlamətlərə diqqət yetirmək tövsiyə olunur.

Yaz aylarında temperatur dəyişiklikləri nəticəsində insan orqanizmi daha çox enerji sərf edir. Bu da enerji ehtiyacına səbəb olaraq ürəyin iş yükünü çoxaldır. Xüsusilə ürək-damar xəstəliyi olanlarda belə vəziyyət şikayətləri artırır. Buna görə də qışdan yaz keçid dövrü bu xəstəliklərdən əziyyət çəkənlər üçün daha riskli hesab olunur.

Kişilərdə ürək xəstəliklərinə qadınlardan daha çox rast gəlinir

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim-kardioloqu Leyla Quliyeva bildirib ki, əgər yaxın qohumlarından hər hansı biri miokard infarktı, angioplastika və ya aorta koronar şuntlama əməliyyatı keçirib, o zaman belə şəxslər diqqətli olmalıdırlar: "İrsi faktor risklərin 20-25 faizini təşkil edir, 75-80 faiz digər risk faktorlarının payına düşür. Digər risk faktorlarına sağlamlıq olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolesterin çoxluğu, siqaret, arterial hipertenziya, hərəkətsizlik, stress aiddir. Bu amillər təkcə səbəb deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur. Ona görə də əgər kimsə irsi faktor varsa və bununla yanaşı insulin dərəcəsi, artıq çəki, xolesterin yüksəkdirsə, diqqətli olmalıdır".

Həkim-kardioloqun sözlərinə görə, övvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu: "Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlarda 55-60 yaşlarında menopauzadan sonra bu fərq bərabərləşdirilir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır.

Yeni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rastgəlmə tezliyi bu yaş qruplarında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra qadınlarda kardioloji "check-up" müayinəsindən keçməsi məsləhətdir".

Gündəlik 10 min addım xəstəliyin riskini azaldır

L.Quliyeva vurğulayıb ki, gün ərzində 5-6 badam həm ürək-damar, həm də yaddaş pozğunluqlarında özəvəzlənmiş qida: "Eyni zamanda çia toxumları mikro-nutrientlər və xüsusilə növ Omega-3 ilə zəngindir. Bu da ürək-damar xəstəliklərinin riskini azaldır. Balqabağın tərkibində olan kalsium və maqnezium ürək özəvəzlərini gücləndirir və qan təzyiqini aşağı salır. Balqabaq toxumu ürək-damar xəstəliklərinin qarşısını alır. Zeytun yağı koronar damarları qoruyur və gücləndirir, ürəyin düzgün işləməsinə təmin edir. O, infarkt riskini və xolesterin qandakı səviyyəsini azaldır. Sarımsağın tərkibindəki kversetin molekullarının, pomidorun tərkibində olan likopenin hesabına damar tutulmalarının qarşısını alır".

Mütəxəssisin sözlərinə görə, hərəkətsizliyin nəticələri olan insulin dərəcəsi, şəkər

kör xəstəliyi ürək-damar xəstəliklərinin ən önəmli risk faktorlarına aiddir. Hətta oturmaq həyat tərzində gündə 1 qutu siqaret çəkməyə bərabər ola bilər. Aktiv həyat tərzini qan dövranını yaxşılaşdırır, toxumaları qan və oksigenlə zənginləşdirir, dərini gözəlləşdirir. Həmçinin kaloritəni yandırır, yağları əridir, metabolizmi sürətləndirir, sağlam qidalanma ilə birləşdirsə, arıqladır.

"Bundan əlavə, fiziki aktivlik 30 yaşından sonra azalmaya başlayan özəvəzlənmişni qoruyur, elastiklik və hərəkət qabiliyyətini artırır, sümükləri gücləndirir, osteoparozu qarşı qoruyur. Eyni zamanda insulin dərəcəsini qırır, yaxşı xolesterin (HDL) səviyyəsini artırır, beyində xoşbəxtlik hormonlarını çoxaldaraq stressi azaldır, təzyiqin stabil qalmasına kömək edir, ürək-damar xəstəliklərindən qoruyur, qocalmanı ləngidir. Bu qədər faydaları heç bir pəhriz və heç bir dərmandan almaq mümkün deyil. Aktiv hərəkətlərdən ən praktik olanı piyada gəzmək və üzməkdir. Demək olar ki, bütün müasir smartfonlarda və "ağıllı saat"larda addım sayan proqramlar var. Gündəlik 10 min addım ürək-damar xəstəliklərini, şəkər, arterial hipertenziya riskini azaldır", - deyərək həkim-kardioloq qeyd edib.

Ülkər XASPOLADOVA, "Azərbaycan"



970 milyon seçicisi olan ölkə

Hindistanda keçiriləcək parlament seçkiləri dünyada ən böyük səsvermə kampaniyası olacaq

Dünən Hindistanda parlament seçkiləri başlayıb. Bu, demək olar ki, 970 milyon seçicinin iştirak etdiyi dünyada ən böyük səsvermədir.

Parlamentin aşağı palatasının (Lok Sabha) 500-ə yaxın üzvünün seçilməsi üçün yeddi mərhələdə keçirilən və iyunun 1-dək altı həftə davam edəcək seçkilər zamanı bir milyondan çox məntəqə açılıb. Seçkilərdə elektron səsvermə maşınlarından istifadə olunur.

Böyük ölkənin uçur bölgələrində yaşayan insanların iştirakını təmin etmək üçün bözi seçki komissiyalarının



üzvləri məntəqələrə piyada, helikopterlə və ya qayıqla gəldilər, bəzi hallarda isə səsvermə aparatları atarın və ya fillərin belində aparılır.

Hindistanın hazırkı baş naziri Narendra Modi əhalinin sayına görə dünyanın ən böyük ölkəsində keçirilən seçkilərdə favorit hesab olunur. Rəy sorğuları baş nazir Naren-

drə Modinin hind millətçi Bharatiya Janata Partiyasının (BJP) qələbə qazanacağına proqnozlaşdırır. Bu, baş verərsə, 10 il ərzində hökumətə rəhbərlik edən 73 yaşlı Modi üçüncü beşillik müddətə yenidən baş nazir seçiləcək.

Hazırkı baş nazirin əsas rəqibi Hindistanın 1947-ci ildə Britaniyadan müstəqillik əldə

Müxalifət isə Narendra Modini hakimiyyəti mərkəzləşdirməkdə, məhkəmə və media kimi dövlət və ictimai institutların müstəqilliyinə xələ gətirməkdə və öz ətrafında şəxsiyyətə pərəstiş yaratmaqda ittiham edir. Qeyd edək ki, Hindistanda seçkilərdən az əvvəl bir neçə müxalifət lideri müxtəlif mədəhlər, məsələn korrupsiya ittihamı ilə həbs olunub.

Rizvan CƏFƏROV, "Azərbaycan"

ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov ailəsi ilə birlikdə Milli Məclisin sabiq komitə sədri HADİ RƏCƏBLİNİN vəfatından kədərləndiyini bildirir və ailə üzvlərinə dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyi və kollektivi Milli Məclisin sabiq deputatı HADİ RƏCƏBLİNİN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Rüstəm Rüstəmov, Cavid Əsədov, Abit Əliyev, Ayaz və Əlikram Qasimovlar, Elxan İlyasov və Rafiq Hüseynov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Mirqiyas Kazımova atası SEYİD RZA KAZIMOVUN Saatlı rayonunda vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəhbərliyi və kollektivi Baş Prokurorluğun təşkilat və icraya nəzarət idarəsinin böyük prokuroru RƏHMƏN ƏHMƏDOVUN vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Qambay Muradov, Hacı Ağaməmməd Məmmədov, Azər Baxışov, Elxan Behbudov, İxtiyar Qafarov və Yasin Əmənov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "20 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Mirqiyas Kazımova atası SEYİD RZA KAZIMOVUN Saatlı rayonunda vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Saatlı rayonunda vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavinləri	- 538-86-86,	va informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl katib	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl katib müavinləri	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompyuter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühəsibathüq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajjan-news.az
az.reklam@mail.ru



www.azerbajjan-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəəsində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 4250
Sifariş 820

Qiyəti 60 qəpik